



**AZƏRBAYCAN RESPUBLİKASININ  
DÖVLƏT STATİSTİKA KOMİTƏSİ**

**2014-cü il üçün  
STATİSTİK İŞLƏR PROQRAMI**

**Bakı – 2013**

*Azərbaycan Respublikası Dövlət  
Statistika komitəsinin 30 oktyabr  
2013-cü il tarixli, 29/1 nömrəli  
kollegiya qərarı ilə təsdiq  
edilmişdir*

**2014-cü il üçün  
STATİSTİK İŞLƏR PROQRAMI**

**Bakı – 2013**

### Milli hesablar və makroiqtisadi göstəricilər statistikasını

Sıra N-si	İşin adı (məlumat mənbəyi - hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma proqramı	Dövriliyi	Son hazır olma tarixi
1	2	3	4	5	6
1.	Ümumi daxili məhsulun ilkin məlumatlar əsasında hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasını şöbəsi	Ölkə iqtisadiyyatının sahələri, neft və qeyri-neft sektorları üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 10-cu günü
			neft və qeyri-neft sektorları, o cümlədən iqtisadiyyatın dövlət və qeyri-dövlət sektorları üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 45-ci gün
2.	2013-cü ildə istehsal olunmuş ümumi daxili məhsulun həcmnin və fiziki həcm indeksinin ilkin hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasını şöbəsi	Ölkə iqtisadiyyatının sahələri, fəaliyyət növləri və neft və qeyri-neft sektorları üzrə	<b>illik</b>	15 yanvar
3.	2013-cü il üzrə ümumi daxili məhsul istehsalının illik hesabatlar və əlavə məlumatlar əsasında dəqiqləşdirilmiş yekunları üzrə göstəriciləri (cari və müqayisəli qiymətlərlə)	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasını şöbəsi, BHM	İqtisadi fəaliyyət növləri, dövlət və qeyri-dövlət, o cümlədən neft və qeyri-neft sektorları üzrə	<b>illik</b>	15 oktyabr
4.	2013-cü il üzrə ümumi daxili məhsulun istifadə olunması göstəricilərinin hesablanması (cari ilin və əvvəlki ilin qiymətləri ilə):	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasını şöbəsi			
	- ilkin hesablama		Ölkə və istifadənin komponentləri üzrə	<b>illik</b>	31 mart
	- dəqiqləşdirilmiş hesablama		Ölkə və istifadənin komponentləri üzrə	<b>illik</b>	21 oktyabr

1	2	3	4	5	6
5.	Ümumi daxili məhsulun (istehsalı və istifadə olunmasının) rüblük hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə, İFN və ÜDM-in istifadəsinin komponentləri üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 90-cı gün
6.	Ümumi milli gəlir göstəricilərinin rüblük hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 90-cı gün
7.	2013-cü il üçün "Gəlirlərin yaranması hesabı"nın tərtib edilməsi	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə, ev təsərrüfatları, dövlət idarəetmə orqanları, maliyyə və qeyri-maliyyə təşkilatları sektorları üzrə	<b>illik</b>	18 noyabr
8.	2013-cü ildə "Gəlirlərin ilkin bölüşdürülməsi hesabı"nın (cari qiymətlərlə dəqiqləşdirilmiş hesablama) tərtib edilməsi	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə, sahələr və bölmələr üzrə	<b>illik</b>	18 noyabr
	- mülkiyyətdən alınmış və verilmiş gəlirlərin hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə və bölmələr üzrə	<b>illik</b>	20 oktyabr
9.	2013-cü ildə "Gəlirlərin təkrar bölüşdürülməsi hesabı"nın tərtib edilməsi (alınmış və verilmiş cari transferlər nəzərə alınmaqla dəqiqləşdirilmiş hesablamlar)	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə və bölmələr üzrə	<b>illik</b>	18 noyabr
10.	2013-cü il üçün "Kapital əməliyyatlar hesabı"nın tərtib edilməsi	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə, sahələr və bölmələr üzrə	<b>illik</b>	24 noyabr

1	2	3	4	5	6
11.	2013-cü il üçün "Qalan dünya" hesabının tərtib edilməsi	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	<b>illik</b>	18 noyabr
12.	2013-cü il üçün istehsal, mal və xidmətlər, gəlirlərin yaranması, bölüşdürülməsi, istifadə olunması üzrə toplu hesablar sisteminin tərtib edilməsi	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə və institusional bölmələr üzrə	<b>illik</b>	23 dekabr
13.	2014-cü ilin rübləri üzrə regionlarda iqtisadiyyatın əsas sahələrində məhsul buraxılışı və onun fiziki həcm indeksi göstəricilərinin hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Şəhər və rayonlar üzrə	<b>I rüb, I yarımil, 9 aylıq</b>	hesabat dövründən sonra 35-ci gün
14.	2013-cü il üzrə regionlarda iqtisadiyyatın əsas sahələrində məhsul buraxılışı və onun fiziki həcm indeksi göstəricilərinin hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Şəhər və rayonlar üzrə	a) <b>ilkin hesablama</b> b) <b>dəqiqləşdirilmiş hesablama</b>	7 fevral 15 oktyabr
15.	2013-cü il üzrə regional ümumi daxili məhsulun cari və müqayisəli qiymətlərlə hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	İqtisadi fəaliyyət növləri və regionlar üzrə	<b>illik</b>	16 dekabr
16.	2013-cü il üzrə ölkə əhalisinin gəlir və xərcləri balansı:				
	a) ilkin hesablama	BHM	Ölkə üzrə	<b>illik</b>	15 yanvar
	b) dəqiqləşdirilmiş hesablama	BHM	Ölkə üzrə	<b>illik</b>	19 noyabr
17.	"Əhalinin gəlir və xərcləri" balansının əsas göstəriciləri (aylıq və rüblük dövriyədə):				
	a) ilkin hesablama	BHM	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 10-u

1	2	3	4	5	6
	b) dəqiqləşdirilmiş hesablama	BHM	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 90-cı gün
18.	2013-cü il üzrə ölkənin əsas fondlar balansı (tam balans dəyəri və köhnəlməni çıxmaqla qalıq dəyəri ilə):				
	a) ilkin hesablama	BHM	Ölkə üzrə	<b>illik</b>	16 aprel
	b) dəqiqləşdirilmiş hesablama	BHM	Sahələr və mülkiyyət növləri, neft və qeyri-neft sektorları üzrə	<b>illik</b>	24 noyabr
19.	Müşahidə olunmayan iqtisadi fəaliyyətin həcmnin qiymətləndirilməsi	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə və iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b> <b>rüblük</b>	15 oktyabr hesabat dövründən sonra 80-ci gün
<b><u>Maliyyə və bank statistikasını</u></b>					
1.	Müəssisənin (təşkilatın) istehsal fəaliyyəti (1-müəssisə rüblük, 1-müəssisə illik)	BHM	Ölkə, regionlar, iqtisadi fəaliyyət, mülkiyyət növləri, iri və orta müəssisələr və kiçik sahibkarlıq subyektləri üzrə	<b>rüblük:</b> (IV rüb istisna olmaqla) <b>illik</b>	hesabat dövründən sonra 55-ci gün 17 iyun
2.	Müəssisənin (təşkilatın) maliyyə nəticələri (1-müəssisə illik)	BHM	Ölkə, regionlar, iqtisadi fəaliyyət, mülkiyyət növləri, iri və orta müəssisələr və kiçik sahibkarlıq subyektləri üzrə	<b>illik</b>	17 iyun

1	2	3	4	5	6
3.	Müəssisənin (təşkilatın) aktivləri, tələb və öhdəlikləri (1-müəssisə rüblük)	BHM	Ölkə, regionlar, iqtisadi fəaliyyət, mülkiyyət növləri, iri və orta müəssisələr və kiçik sahibkarlıq subyektləri üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 55-ci gün
4.	Müəssisənin (təşkilatın) tələb və öhdəlikləri (1-müəssisə illik)	BHM	Ölkə, regionlar, iqtisadi fəaliyyət, mülkiyyət növləri, iri və orta müəssisələr və kiçik sahibkarlıq subyektləri üzrə	<b>illik</b>	17 iyun
5.	Müəssisənin (təşkilatın) əmlakı, kapitalı və onların mənbələri (1-müəssisə illik)	BHM	Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri, bütün müəssisələr üzrə	<b>illik</b>	17 iyun
6.	Müəssisənin (təşkilatın) pul vəsaitlərinin hərəkəti (1-müəssisə illik)	BHM	Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri, bütün müəssisələr üzrə	<b>illik</b>	17 iyun
7.	Müəssisənin (təşkilatın) əsas fondlarının mövcudluğu, hərəkəti və tərkibi (1-müəssisə illik, 11-əsas vəsait illik)	BHM	Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri, bütün müəssisələr üzrə	<b>illik</b>	17 iyun
8.	Sığorta təşkilatlarının fəaliyyətinin əsas göstəriciləri (1-sığorta)	BHM, Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə və mülkiyyət növləri üzrə	<b>rüblük</b> (I-III rüblər üzrə)  <b>illik</b>	hesabat dövründən sonra 30-cu gün  7 aprel
9.	Maliyyə-kredit təşkilatlarının maliyyə-iqtisadi fəaliyyətinin əsas göstəriciləri (2-bank)	BHM	Ölkə və mülkiyyət növləri üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 30-cu gün

1	2	3	4	5	6
10.	Bank kreditləri üzrə qalıqlar və vaxtı keçmiş borclar (3-MB)	Mərkəzi Bank, Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
11.	Qiymətli kağızlar bazarı üzrə göstəricilər (1-QK)	Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi	Ölkə üzrə	<b>rüblük, illik</b>	hesabat dövründən sonra 21-ci gün
12.	Dövlət büdcəsinin kassa icrası (1-büdcə)	Maliyyə Nazirliyi, Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə, büdcə gəlirlərinin təsnifatı, xərclərin funksional və iqtisadi təsnifatları bölgüsündə	<b>aylıq</b>	hesabat dövründən sonra 25-ci gün
			Ölkə, Nax.MR üzrə, büdcə gəlirlərinin təsnifatı, xərclərin funksional və iqtisadi təsnifatları bölgüsündə	<b>illik</b>	17 iyun
13.	Əhalinin depozit və əmanətləri (6-bank)	Mərkəzi Bank, Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
14.	Məcmu pul kütləsinin tərkibi (5-bank)	Mərkəzi Bank, Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
15.	Kommersiya bankları üzrə icmal mühasibat balansı (beynəlxalq və kommersiya bankları da daxil olmaqla)	Mərkəzi Bank	Ölkə üzrə	<b>illik</b>	18 mart
16.	Büdcə təşkilatlarının maliyyə vəziyyəti, gəlirləri (daxiləlmaları) və xərcləri (2-büdcə)	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	<b>illik</b>	30 iyul



1	2	3	4	5	6
17.	Mərkəzi Bankın icmal balansı	Mərkəzi Bank	Ölkə üzrə	<b>illik</b>	18 mart
18.	Kommersiya banklarının mənfəət və zərərləri haqqında icmal məlumat	Mərkəzi Bank	Ölkə üzrə	<b>illik</b>	18 mart
20.	Yerli özünüidarəetmə orqanlarının (bələdiyyə) büdcəsinin icrası (1-BB)	BHM	Ölkə və regionlar üzrə	<b>illik</b> <b>rüblük</b> (I-III rüblər üzrə)	hesabat dövründən sonra 45-ci gün
21.	Maliyyə sektorunda işçilərin sayı, əmək haqqı və hərəkəti (4-əmək)	BHM	Ölkə, regionlar, mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 26-cı gün
22.	Əmək üzrə göstəricilər (1-əmək)	BHM	Ölkə, regionlar, mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	18 mart
23.	Müəssisələrdə informasiya və kommunikasiya texnologiyalarından istifadə (1-İKT (müəssisə))	BHM	Ölkə, iqtisadi fəaliyyət növləri və rayonlar üzrə	<b>illik</b>	14 mart
<b>Tədiyə balansı üzrə</b>					
24.	Nəqliyyat müəssisələrinin gəlir və xərcləri (3-TB)	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 25-ci gün
25.	Xidmət əməliyyatları (4-TB)	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 25-ci gün
26.	Xaricdəki səfirlər və nümayəndəliklərin saxlanması xərcləri (5-TB)	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 25-ci gün

1	2	3	4	5	6
27.	Turizm xidmətləri üzrə gəlirlər və xərclər (9-TB)	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 25-ci gün
28.	Xarici investisiyalar haqqında məlumat (1-invest)	BHM	İqtisadiyyatın sahələri, neft və qeyri-neft sektorları, iqtisadi fəaliyyət növləri və ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 30-cu gün
29.	Dövlət zəmanətli xarici kreditlər haqqında məlumat	Maliyyə Nazirliyi	Kredit təqdim edən təşkilatlar və borcun strukturu üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 30-cu gün
30.	Ölkə iqtisadiyyatına qoyulmuş xarici investisiyalar haqqında ilkin məlumat (1-invest, Maliyyə Nazirliyinin məlumatı)	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	İqtisadiyyatın sahələri, neft və qeyri-neft sektorları, iqtisadi fəaliyyət növləri və ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 40-cı gün
31.	Ölkə iqtisadiyyatına qoyulmuş xarici investisiyalar haqqında dəqiqləşdirilmiş məlumat (Mərkəzi Bank)	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	İqtisadiyyatın sahələri, neft və qeyri-neft sektorları, iqtisadi fəaliyyət növləri və ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 75-ci gün
32.	Bankların xarici borcu haqqında (3-xarici borc)	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 45-ci gün

## Əhali və gender statistikas

Sıra N-si	İşin adı (məlumat mənbəyi - hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma proqramı	Dövriliyi	Son hazır olma tarixi
1	2	3	4	5	6
1.	İnzibati ərazi dəyişiklikləri (İƏD-1 və İƏD-2 cədvəlləri)	BHM	Ölkə, Nax.MR, rayonlar, şəhərlər, qəsəbələr və bütövlükdə kənd yerləri üzrə	<b>illik</b>	7 fevral
<b>I</b>	<b><u>Əhalinin təbii hərəkəti statistikas</u></b>				
2.	Əhalinin təbii hərəkəti haqqında məlumatlar:				
	a) 2013-cü ildə doğum, ölüm, nikah və boşanmaların sayı haqqında ilkin məlumatlar (T-1 və T-2 cədvəlləri)	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar, şəhərlər və bütövlükdə kənd yerləri üzrə	<b>illik</b>	5 mart
	b) 2013-cü ildə doğulanların, ölənlərin, nikahların və boşanmaların sayı haqqında yekun məlumatlar (D, D1, Ö, N və B cədvəlləri)	BHM	Ölkə, Nax. MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	18 mart
	c) 2013-cü ildə 0-4 yaşda ölənlər haqqında məlumatlar (Ö cədvəli)	BHM	Ölkə, Nax. MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	18 mart
	ç) 2014-cü il ərzində doğum, ölüm, nikah və boşanmalar haqqında məlumatlar (T-1 və T-2 cədvəlləri)	BHM	Ölkə, Nax. MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>aylıq, rüblük</b>	hesabat dövründən sonrakı ayın 30-u

1	2	3	4	5	6
3.	Doğum, ölüm, nikah, boşanmalar və səbəblər üzrə ölənlərin sayı haqqında məlumatlar (1 №-li cədvəl)	BHM	Ölkə, Nax. MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 27-si
4.	Doğulanların adlarına görə qruplaşdırılması (1-AD cədvəli)	BHM	Ölkə, Nax. MR, inzibati rayonlar, şəhərlər və cinslər üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 30-u
<b>II <u>Əhalinin miqrasiyası statistikası</u></b>					
5.	Əhalinin miqrasiyası haqqında məlumatlar: a) 2013-cü ildə əhalinin miqrasiyasının əsas yekunları haqqında məlumatlar (M-O1- M-O5, M-O7, M-O8, M-09, MB-1, MA-3, MA-2, MB-2, M11-M13 və M21 cədvəlləri)	BHM	Ölkə, Nax. MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	21 fevral
	b) 2014-cü il ərzində əhalinin daxili və xarici miqrasiyası haqqında məlumatlar (M-O1, MA-3, MB-1, M-O8, M-09, M-21, M-72 №-li cədvəllər)	BHM	Ölkə, Nax. MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>rüblük, yarımillik</b>	hesabat dövründən sonrakı 36-cı gün
6.	Qaçqınların və məcburi köçkünlərin sayı və tərkibi haqqında məlumatlar (1-qaçqın və məcburi köçkün, 2-qaçqın və məcburi köçkün)	BHM	Ölkə, Nax. MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 15-i
7.	Məcburi köçkünlərin dislokasiyası, onların və qaçqınların miqrasiyası (4-qaçqın və məcburi köçkün)	BHM	Ölkə, Nax. MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 15-i

1	2	3	4	5	6
8.	Azərbaycan Respublikasına daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında	Dövlət Miqrasiya Xidməti	Ölkə üzrə	<b>rüblük</b>  <b>illik</b>	hesabat dövründən sonrakı ayın 25-də  17 fevral
<b>III <u>Əhalinin sayının və tərkibinin cari hesablamaları</u></b>					
9.	2014-cü ilin əvvəlinə əhalinin sayı haqqında ilkin məlumatlar	Əhali və gender statistika-sı şöbəsi	Ölkə, Nax. MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	14 yanvar
10.	2013-cü ildə əhalinin sayı, təbii və miqrasiya hərəkəti haqqında məlumatlar (1-STM №-li cədvəl)	BHM	Ölkə, Nax. MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	17 mart
11.	2014-cü ilin əvvəlinə əhalinin dəqiqləşdirilmiş sayı və 2013-cü il üzrə orta illik sayı haqqında məlumatlar	Əhali və gender statistika-sı şöbəsi	Ölkə, Nax. MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	31 mart
			Şəhərin yaşayış məntəqələri və bütövlükdə kənd yerləri üzrə	<b>illik</b>	9 aprel
12.	2014-cü ilin əvvəlinə və 2013-cü il üzrə əmək qabiliyyətli yaşda olan əhalinin orta illik sayı haqqında məlumatlar	Əhali və gender statistika-sı şöbəsi	Ölkə, Nax. MR, Bakı şəhəri üzrə	<b>illik</b>	9 aprel
13.	2014-cü ilin əvvəlinə və 2014-cü il iyul ayının 1-i vəziyyətinə əhalinin yaş və cins tərkibi haqqında məlumatlar	Əhali və gender statistika-sı şöbəsi, Statistik məlumatların ETLTM-i	Ölkə, Nax. MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b> <b>yarımillik</b>	23 aprel 22 sentyabr

1	2	3	4	5	6
14.	2013-cü il üzrə əhalinin gözlənilən ömür uzunluğu haqqında məlumatlar	Əhali və gender statistika-sı şöbəsi, Statistika məlumatlarının ETLTM-i	Ölkə, Nax.MR və Bakı şəhəri üzrə	<b>illik</b>	23 aprel
15.	2013-cü il üzrə demografik göstəricilər (əmsallar)	Əhali və gender statistika-sı şöbəsi	Ölkə, iqtisadi və inzibati rayonlar və şəhərlər üzrə (ölkə üzrə nəsilvermə əmsalı)	<b>illik</b>	7 may
16.	Əhalinin sayına görə inzibati rayonların, şəhər və kənd yaşayış məntəqələrinin qruplaşdırılması	Əhali və gender statistika-sı şöbəsi	Ölkə, Nax.MR və Bakı şəhəri üzrə	<b>illik</b>	7 may
17.	2014-cü il ərzində əhalinin sayı haqqında məlumatlar	Əhali və gender statistika-sı şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 8-i
			İnzibati rayonlar və şəhərlər üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 10-u
18.	2015-ci ilin əvvəlinə əhalinin gözlənilən sayı haqqında məlumat	Əhali və gender statistika-sı şöbəsi	Ölkə, iqtisadi və inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	29 dekabr
19.	“Azərbaycanın əhalisi” adlı statistik bülletenin hazırlanması	Əhali və gender statistika-sı şöbəsi	Ölkə, iqtisadi və inzibati rayonlar və şəhərlər	<b>illik</b>	30 may
20.	Doğum və ölüm hallarının sayı (2-səhiyyə)	Səhiyyə Nazirliyi, BHM	Ölkə, Nax.MR, inzibati rayonlar, şəhərlər, qəsəbələr və kənd yerləri üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 21-i

### Xidmət statistikas

Sıra N-si	İşin adı (məlumat mənbəyi - hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma proqramı	Dövriliyi	Son hazır olma tarixi
1	2	3	4	5	6

#### Ümumi hesabatlar

1.	Malların istehsalı, yüklənməsi və xidmətlərin göstərilməsi (1-xidmət)	BHM	Ölkə, Nax. MR, iqtisadi rayonlar, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>aylıq:</b> kiçik sahibkarlıq subyekti olmayan hüquqi şəxslər üzrə;	<b>ölkə üzrə</b> 6-cı iş günü saat 14-dək <b>regionlar üzrə</b> 7-ci iş günü saat 12-dək
			Ölkə, Nax. MR, iqtisadi rayonlar, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>rüblük:</b> kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər üzrə	hesabat dövründən sonrakı ayın 27-si
2.	Xidmət fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın fiziki şəxsin işi haqqında (1-fərdi sahibkarlıq (xidmət) ( <b>seçmə qaydada</b> ))	BHM, Statistik məlumatların ETLTM-i	Ölkə, Nax. MR, iqtisadi rayonlar, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət növləri üzrə	<b>rüblük</b>	fevral, may, avqust, noyabr ayının 15-i
3.	Müəssisələrdə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması (1-İKT (müəssisə))	BHM	Ölkə, iqtisadi rayonlar, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>illik</b>	14 mart
4.	Əsas fondların (vəsaitlərin) və digər qeyri-maliyyə aktivlərinin mövcudluğu və hərəkəti (11-əsas vəsait)	BHM	Ölkə, Nax. MR, inzibati rayonlar və şəhərlər, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>illik</b>	5 may

1	2	3	4	5	6
5.	Qeyri-kommersiya təşkilatlarının gəlir və xərcləri (1-QKT)	BHM	Ölkə, Nax. MR, inzibati rayonlar və şəhərlər, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə, işçilərin sayına görə qruplaşma	<b>illik</b>	26 may
6.	Müəssisənin (təşkilatın) istehsal fəaliyyəti və maliyyə nəticələri (1-müəssisə (rüblük))	BHM	Ölkə, Nax.MR, iqtisadi rayonlar, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>rüblük</b> (IV rüb istisna olmaqla, sahibkarlıq fəaliyyəti göstərən kiçik sahibkarlıq subyekti olmayan müəssisə və təşkilatlar üzrə)	hesabat dövründən sonra 55-ci gün
7.	Müəssisənin (təşkilatın) istehsal fəaliyyəti, maliyyə nəticələri və əmlakı (1-müəssisə (illik))	BHM	Ölkə, Nax.MR, iqtisadi rayonlar, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>illik</b> (sahibkarlıq fəaliyyəti göstərən müəssisə və təşkilatların filial və nümayəndəlikləri üzrə)	16 may
8.	İşçilərin sayı, hərəkəti və əmək haqqı (4-əmək)	BHM	Ölkə, Nax.MR, iqtisadi rayonlar, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>aylıq:</b> kiçik sahibkarlıq subyekti olmayan hüquqi şəxslər üzrə;  <b>rüblük:</b> kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər üzrə	hesabat dövründən sonrakı ayın 21-i  hesabat dövründən sonrakı ayın 25-i



1	2	3	4	5	6
9.	Əmək üzrə göstəricilər (1-əmək)	BHM	Ölkə, Nax.MR, iqtisadi rayonlar, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>illik</b>	7 aprel
10.	Müəssisənin innovasiya fəaliyyəti (kiçik müəssisələr istisna olmaqla) (2-innovasiya)	BHM	Ölkə, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>illik</b>	29 aprel
<b><u>Səhiyyə, sosial təminat və idman statistikas</u></b>					
1.	Müalicə-profilaktika müəssisələrinin şəbəkəsi, fəaliyyəti və kadrları (1-səhiyyə)	Səhiyyə Nazirliyi və tabeliyində tibb müəssisəsi olan digər nazirlik və təşkilatlar, BHM	Ölkə, Nax.MR, Bakı şəhəri, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	31 mart
	(1, 4-12, 14, 17, 18, 30-32, 41, 47 №-li hesabatlar)	Səhiyyə Nazirliyi, BHM	Ölkə, Nax.MR və Bakı şəhəri üzrə	<b>illik</b>	31 mart
2.	Qeyri-dövlət müalicə-profilaktika müəssisələrinin şəbəkəsi, fəaliyyəti və kadrları (1-səhiyyə (qeyri-dövlət))	BHM	Ölkə, Nax. MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	17 mart
3.	Yoluxucu və parazitar xəstəliklər (1 №-li hesabat)	Səhiyyə Nazirliyi, BHM	Ölkə, Nax.MR və Bakı şəhəri üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 35-ci gün
4.	Kənd təsərrüfatı heyvanlarının xəstəlikləri (2-baytarlıq)	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	20 fevral

1	2	3	4	5	6
5.	Sanatoriya-kurort və istirahət müəssisələri (1-sanatoriya və istirahət)	BHM	Ölkə, Nax. MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	7 mart
6.	Tibbi-sosial ekspert komissiyasının fəaliyyəti (7-TSEK)	Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi, BHM	Ölkə üzrə	<b>illik</b>	7 fevral
7.	Uşaqların tibbi-sosial ekspertizasının vəziyyəti (7U-TSEK)	Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi, BHM	Ölkə üzrə	<b>illik</b>	7 fevral
8.	Sosial xidmət müəssisələri (1-sosial təminat)	Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi, BHM	Ölkə, Nax.MR və Bakı şəhəri üzrə	<b>illik</b>	20 fevral
9.	Əmək pensiyaları (1-pensiya)	Dövlət Sosial Müdafiə Fondu, BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 35-ci gün
				<b>illik</b>	7 mart
10.	Dövlət sosial müavinət, kompensasiya və təqaüdlər (1-sosial müavinət, kompensasiya və təqaüd)	Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi, BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 35-ci gün
				<b>illik</b>	7 mart
11.	Ünvanlı dövlət sosial yardımı (1-ÜDSY)	Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi, BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 35-ci gün
				<b>illik</b>	7 mart
12.	Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri (1-sosial müdafiə)	Dövlət Sosial Müdafiə Fondu, BHM	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 75-ci gün
				<b>illik</b>	7 aprel

1	2	3	4	5	6
13.	Bədən tərbiyəsi və idman (1-idman)	Gənclər və İdman Nazirliyi, BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	17 mart
14.	“Səhiyyə və sosial təminatın əsas statistik göstəriciləri” adlı statistik bülleten	Xidmət statistika şöbəsi	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	30 may
<b><u>Təhsil, elm və mədəniyyət statistikas</u></b>					
1.	Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti (1-MTM)	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər, mülkiyyət növləri üzrə	<b>illik</b>	27 mart
2.	Valideyn himayəsindən məhrum olmuş uşaqların aşkar edilməsi və yerləşdirilməsi (1-himayə)	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	21 fevral
3.	Uşaq evlərinin fəaliyyəti (1-uşaq evi)	Rayon (şəhər) İcra Hakimiyyətləri, BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	31 mart
4.	Əyani ümumi təhsil müəssisələrinin fəaliyyəti (1-ümumi təhsil müəssisəsi (toplu))	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər, mülkiyyət növləri üzrə	<b>illik</b>	24 dekabr
5.	Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri (1-xüsusi məktəb)	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	3 fevral
6.	Ümumi təhsil müəssisələrinin maddi-texniki bazası (1-maddi baza)	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	30 yanvar
7.	Ümumi təhsil müəssisələrində xarici dillərin tədrisi (1-xarici dil)	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	28 yanvar

1	2	3	4	6	7
8.	Ümumi təhsil müəssisələrinin və şagirdlərin tədris və ana dili üzrə bölgüsü (1-tədris dili)	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	4 fevral
9.	Şagirdlərin hərəkəti (1-şagird hərəkəti)	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	11 fevral
10.	Qiyabi (axşam) ümumi təhsil müəssisələrinin fəaliyyəti (3-ÜMT (toplu))	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	30 dekabr
11.	Ümumi təhsil müəssisələrində pedaqoji işçilərin sayı və tərkibi (1-müəllim)	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	27 yanvar
12.	Uşaqlara əlavə təhsil verən tədris müəssisələri (1-əlavə təhsil)	Təhsil Nazirliyi	Ölkə üzrə	<b>illik</b>	31 mart
13.	İlk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) (1-ilk peşə-ixtisas təhsili)	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	18 mart
14.	Orta ixtisas təhsil müəssisələri (1-orta ixtisas təhsili)	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	23 dekabr
15.	Ali təhsil müəssisələrində bakalavriat (1-ali təhsil (bakalavr))	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər, mülkiyyət növləri üzrə	<b>illik</b>	9 dekabr
16.	Ali təhsil müəssisələrində magistratura (1-ali təhsil (magistratura))	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər, mülkiyyət növləri üzrə	<b>illik</b>	10 dekabr
17.	Təhsil xidmətləri (1-təhsil xidmətləri)	BHM	Ölkə üzrə	<b>illik</b>	5 may

1	2	3	4	5	6
18.	Dövlət xətti ilə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan Azərbaycan vətəndaşlarının sayı (1-xarici ali təhsil)	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar, şəhərlər və nazirliklər üzrə	<b>illik</b>	26 dekabr
19.	Maliyyə vəsaitlərinin daxil olması və onlardan istifadə edilməsi (4-təhsil (maliyyə))	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	25 fevral
20.	Doktoranturanın işi (1-doktorantura)	BHM	Ölkə, Nax. MR, inzibati rayonlar və şəhərlər, nazirlik, baş idarələr və elmin sahələri üzrə	<b>illik</b>	11 mart
21.	“Təhsilin əsas göstəriciləri” adlı statistik bülleten	BHM	Ölkə üzrə	<b>illik</b>	13 may
22.	“Doktoranturanın işi haqqında” statistik bülleten	BHM	Ölkə, Nax. MR, inzibati rayonlar və şəhərlər, nazirlik, baş idarələr və elmin sahələri üzrə	<b>illik</b>	13 may
23.	Müəssisələrin yerinə yetirdiyi elmi-tədqiqatlar və işləmələr (1-elm)	BHM	Ölkə, Nax. MR, inzibati rayonlar və şəhər, nazirlik və elm sahələri üzrə	<b>illik</b>	17 mart
24.	“Yerinə yetirilmiş elmi-tədqiqatlar və işləmələr üzrə əsas göstəricilər” adlı statistik bülleten	BHM	Ölkə, Nax. MR, inzibati rayonlar və şəhərlər, nazirlik, baş idarələr və elmin sahələri üzrə	<b>illik</b>	30 may
25.	Heyvanat parkının (heyvanat bağının) işi (1-heyvanat parkı)	Mədəniyyət və Turizm Nazirliyi	Ölkə üzrə	<b>illik</b>	7 fevral

1	2	3	4	5	6
26.	Daşınmaz tarixi-mədəniyyət abidələri (1-abidə)	Mədəniyyət və Turizm Nazirliyi	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	7 fevral
27.	Sirkin fəaliyyəti (1-sirk)	Mədəniyyət və Turizm Nazirliyi	Ölkə üzrə	<b>illik</b>	11 fevral
28.	Uşaq musiqi, incəsənət, rəssamlıq və muğam məktəbləri (1-MİRM)	Mədəniyyət və Turizm Nazirliyi	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	14 fevral
29.	Muzey və muzey tipli müəssisələrin fəaliyyəti (1-muzey)	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	17 fevral
30.	Konsert təşkilatlarının, müstəqil kollektivlərin fəaliyyəti (1-konsert)	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	18 fevral
31.	Filmlərin istehsalı (1-film)	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	28 fevral
32.	Teatrların fəaliyyəti (1-teatr)	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	20 fevral
33.	Tarix, mədəniyyət, memarlıq bədii və etnoqrafiya qoruqlarının fəaliyyəti (2-qoruq)	Mədəniyyət və Turizm Nazirliyi, BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	28 fevral
34.	Mətbuatın fəaliyyəti (1-mətbuat)	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	3 mart
35.	Kinoteatrların fəaliyyəti (1-kinoteatr)	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	5 mart
36.	Mədəniyyət və istirahət parklarının fəaliyyəti (1-park)	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	6 mart

1	2	3	4	5	6
37.	Festivallar haqqında (1-festival)	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	6 mart
38.	Klub tipli mədəniyyət müəssisələrinin fəaliyyəti (1-klub)	Mədəniyyət və Turizm Nazir- liyi, AHİK və digər təşkilatlar	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	11 aprel
39.	Kütləvi kitabxanaların fəaliyyəti (1-kitabxana)	Mədəniyyət və Turizm Nazir- liyi, AHİK və digər təşkilatlar	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	14 aprel
40.	“Mədəniyyətin əsas göstəri- ciləri” adlı statistik bülleten	BHM	Ölkə üzrə	<b>illik</b>	16 may
41.	Ali və orta təhsil müəssisə- lərinin İKT-dən istifadəsi və internetə çıxış imkanlarının öyrənilməsinə dair statistik müayinə	Xidmət statisti- kası şöbəsi	Ölkə üzrə	<b>birdəfəlik</b>	noyabr
42.	Əhalinin fasiləsiz təhsillə əhatə olunmasına dair statistik müayinə	Xidmət statisti- kası şöbəsi	Ölkə üzrə	<b>birdəfəlik</b>	noyabr

### Hüquqpozmalar statistikasi

#### **Daxili İşlər Nazirliyinin hesabatları**

1.	İnzibati xətalər (1-İX)	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik</b>	28 fevral
2.	Cinayətkarlığın vəziyyəti və cinayətlər üzrə araşdırmaların nəticələri (1-A)	DİN	Ölkə üzrə	<b>illik yarımillik</b>	16 yanvar 16 iyul
3.	Qeydiyyatda alınmış, açılmış və bağlı cinayətlər (1 №-li hesabat)	DİN	Ölkə üzrə	<b>illik yarımillik</b>	16 yanvar 16 iyul
4.	Təhqiqatı və ibtidai istintaqı hesabat ilində tamamlanmış işlər və materiallar üzrə cinayət törətmiş şəxslər (2 №-li hesabat)	DİN	Ölkə üzrə	<b>illik yarımillik</b>	16 yanvar 16 iyul

1	2	3	4	5	6
5.	Axtarışda olan təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışının vəziyyəti (3 №-li hesabat)	DİN	Ölkə üzrə	<b>illik yarımillik</b>	16 yanvar 16 iyul
6.	Cinayətkarlıqla mübarizədə daxili işlər orqanlarının əməliyyat-axtarış fəaliyyətinin nəticələri (4 №-li hesabat)	DİN	Ölkə üzrə	<b>illik yarımillik</b>	16 yanvar 16 iyul
7.	Dövlət və ya bələdiyyə əmlakının mənimsənilməsi, iqtisadi fəaliyyət sahəsində və korrupsiya ilə bağlı cinayətlər (5 №-li hesabat)	DİN	Ölkə üzrə	<b>illik yarımillik</b>	16 yanvar 16 iyul
8.	Hədə-qorxu ilə tələb etmə cinayətlərinə qarşı mübarizənin nəticələri (7 №-li hesabat)	DİN	Ölkə üzrə	<b>illik yarımillik</b>	16 yanvar 16 iyul
9.	Narkotik və güclü təsiredici vasitələrin oğurlanması, onların qanunsuz hazırlanması və yayılması ilə mübarizənin nəticələri (8 №-li hesabat)	DİN	Ölkə üzrə	<b>illik yarımillik</b>	16 yanvar 16 iyul
10.	Qeydə alınmış, ağır və xüsusilə ağır, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər (9 №-li hesabat)	DİN	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər üzrə	<b>illik yarımillik</b>	16 yanvar 16 iyul
11.	Yetkinlik yaşına çatmayanların baxımsızlığı, hüquq pozuntuları və hüquqlarının müdafiəsi ilə bağlı daxili işlər orqanlarının fəaliyyəti (11 №-li hesabat)	DİN	Ölkə üzrə	<b>illik yarımillik</b>	16 yanvar 16 iyul
<b>Fövqəladə Hallar Nazirliyinin hesabatı</b>					
12.	Yanğınlar haqqında (DYNX)	Fövqəladə Hallar Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	28 yanvar 28 iyul
<b>Prokurorluğun hesabatları</b>					
13.	İstintaq işi (1-E)	Baş Prokurorluq	Ölkə üzrə	<b>illik yarımillik</b>	6 fevral 6 avqust



1	2	3	4	5	6
14.	Törədilmiş və ya hazırlanan cinayətlər (2-E)	Baş Prokurorluq	Ölkə üzrə	<b>illik yarımillik</b>	6 fevral 6 avqust
15.	Prokurorun işi (P №-li hesabat)	Baş Prokurorluq	Ölkə üzrə	<b>illik yarımillik</b>	6 fevral 6 avqust
<b>Ədliyyə Nazirliyinin hesabatları</b>					
16.	Birinci instansiya məhkəmələrində baxılmış cinayət işləri (1 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	5 mart 5 sentyabr
17.	Apelyasiya instansiyası məhkəmələrində baxılmış cinayət işləri (1-1 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	5 mart 5 sentyabr
18.	Azərbaycan Respublikası Ali Məhkəməsində kassasiya qaydasında baxılmış cinayət işləri (1-2 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	5 mart 5 sentyabr
19.	Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda baxılmış cinayət işləri (1-3 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	5 mart 5 sentyabr
20.	Məhkəmənin hökm və digər yekun qərarlarının icrası qaydasında icraatı (1-4 №-li hesabatlar)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	5 mart 5 sentyabr
21.	Birinci instansiya məhkəmələrində baxılmış mülki və iqtisadi mübahisələrə dair işlər (2 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	5 mart 5 sentyabr
22.	Apelyasiya instansiyası məhkəmələrində baxılmış mülki və iqtisadi mübahisələrə dair işlər (2-1 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	5 mart 5 sentyabr
23.	Azərbaycan Respublikası Ali Məhkəməsində kassasiya qaydasında baxılmış mülki və iqtisadi mübahisələrə dair işlər (2-2 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	5 mart 5 sentyabr

1	2	3	4	5	6
24.	Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda baxılmış mülki və iqtisadi mübahisələrə dair işlər (2-3 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	5 mart 5 sentyabr
25.	Övladlığa götürmə və övladlığa götürmənin ləğvi (2-4 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	5 mart 5 sentyabr
26.	Birinci instansiya məhkəmələrində baxılmış inzibati xətlər haqqında işlər (3 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	5 mart 5 sentyabr
27.	Məhkəmənin hökm, qətnamə və ya digər yekun qərarlarının icra vəziyyəti (4 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	5 mart 5 sentyabr
28.	Birinci instansiya məhkəmələrində cinayətlərin təsnifatı üzrə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər və cəza tədbirləri (10 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	5 mart 5 sentyabr
29.	Birinci instansiya məhkəmələrinin hökmləri üzrə məhkumlar (11 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	5 mart 5 sentyabr
30.	Yetkinlik yaşına çatmamış məhkumlar (12 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	5 mart 5 sentyabr
31.	Cinayətlər üzrə məhkumların sayı (10, 11 və 12 №-li hesabatlara əlavə)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	5 mart 5 sentyabr

### **Mənzil şəraiti statistikas**

1.	Mənzil fonduna dair (1-mənzil fondu)	BHM	Ölkə, nazirlik və baş idarələr, şəhər və rayonlar, mülkiyyət növləri üzrə	<b>illik</b>	15 aprel
----	--------------------------------------	-----	---	--------------	----------

1	2	3	4	5	6
2.	Mənzil alan ailələrin sayı və yaşayış sahəsinin bölüşdürülməsi (4-yaşayış fondu)	BHM	Ölkə, şəhər və rayonlar üzrə	<b>illik</b>	29 mart
3.	Mənzil fonduna dair statistik bülleten (1-mənzil fondu)	Xidmət statistikası şöbəsi	Ölkə, mülkiyyət növləri, rayonlar (şəhərlər) üzrə	<b>illik</b>	20 iyun
4.	Mənzil şəraitinin yaxşılaşdırılması üzrə əsas göstəricilərə dair statistik bülleten	BHM	Ölkə, rayon və şəhərlər üzrə	<b>illik</b>	30 aprel
<b><u>Nəqliyyat statistikas</u></b>					
1.	Malların istehsalı, yüklənməsi və xidmətlərin göstərilməsi (1-istehsal (nəqliyyat))	BHM	Ölkə, Nax. MR, iqtisadi rayonlar, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>aylıq:</b> kiçik sahibkarlıq subyekti olmayan hüquqi şəxslər üzrə	hər ayın 6-cı iş günü saat 15-dək
			Ölkə, Nax. MR, iqtisadi rayonlar, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>rüblük:</b> kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər üzrə	hesabat dövründən sonrakı ayın 27-si
2.	Dəmir yolu nəqliyyatının işinin əsas göstəriciləri (1-dəmir yolu)	“Dəmir Yolları” QSC	Ölkə və istiqamətlər üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 5-ci iş günü
		BHM	“_“	“_“	“_“
3.	Magistral neft kəmərlərinin işinin əsas göstəriciləri (2-nəqliyyat (boru))	BHM	Ölkə və istiqamətlər üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 5-ci iş günü
4.	Dəniz nəqliyyatının işinin əsas göstəriciləri (5-dəniz)	“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 5-ci iş günü
		BHM	“_“	“_“	“_“

1	2	3	4	5	6
5.	Aviasiya nəqliyyatının işinin əsas göstəriciləri (5-aviasiya)	BHM	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 5-ci iş günü
6.	Magistral qaz kəmərlərində qaz nəqlinin əsas göstəriciləri (6-nəqliyyat (qaz))	Dövlət Neft Şirkəti	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 5-ci iş günü
		BHM	“-“	“-“	“-“
7.	Yol-nəqliyyat hadisələri (1-YNH)	Baş Dövlət Yol Polisi İdarəsi	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 15-i
		BHM	“-“	“-“	hesabat dövründən sonra ayın 16-sı
8.	Yüklərin işlənməsi, hərəkəti, mövcudluğu (qalığı) və limanlarda baş vermiş qəzalar (9-dəniz (liman))	BHM	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 5-ci iş günü
9.	Metro nəqliyyatının əsas göstəriciləri (30-metro)	BHM	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 5-ci iş günü
10.	Hava gəmilərinin parkı və onlardan istifadənin təqvim vaxtı (34-aviasiya)	BHM	Ölkə üzrə	<b>illik</b>	31 yanvar
11.	Dəmir yolunun hərəkət heyətinin, vaqonların və konteynerlərin mövcudluğu, qurulma illərinə görə inventar parkı və əsas istismar göstəriciləri (10-dəmir yolu)	“Dəmir Yolları” QSC	Ölkə üzrə	<b>illik</b>	18 fevral
		BHM	“-“	“-“	25 fevral
12.	Gəmilərin sayı, onların xarakteristikası və gəmilərdə baş vermiş qəzalar (1-dəniz)	“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC	Ölkə üzrə	<b>illik</b>	20 fevral
		BHM	“-“	“-“	25 fevral

1	2	3	4	5	6
13.	Nəqliyyat növlərinin işi və rabitə xidmətləri (65-boru (neft kəməri), 65-aviasiya, 65-dəmir yolu, 65-dəniz, 65-boru (qaz kəməri), 65-rabitə hesabatlari)	BHM	Ölkə, nəqliyyat növləri üzrə - rüblük; Nax. MR, şəhər və rayonlar üzrə - illik	<b>illik</b> <b>rüblük</b>	16 aprel hesabat dövründən sonra 45-ci gün
14.	Qeyri-nəqliyyat müəssisələrinə məxsus dəmir yolu nəqliyyatının işi və hərəkət heyəti (1-nəqliyyat (dəmir yolu))	BHM	Ölkə, nazirlik və baş idarələr üzrə	<b>illik</b>	18 mart
15.	Sərnişin daşınması ilə məşğul olan fərdi sahibkarın-fiziki şəxsin işi (1-fərdi sahibkarlıq (sərnişin) ( <b>seçmə qaydada</b> ))	BHM, Statistik məlumatların ETLTM-i	Ölkə və regionlar üzrə	<b>illik</b>	31 mart
16.	Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları (41-yol)	“Azərbaycan Yolları Dövlət Şirkəti” ASC, “Naxavtoyol” DŞ	Ölkə və Nax. MR üzrə	<b>illik</b>	18 fevral
		BHM	“-“	“-“	25 fevral
17.	Avtomobil, motosikl və qoşquların markalarına, tiplərinə görə sayı və texniki vəziyyəti (10-DYP)	BHM	Ölkə və regionlar üzrə	<b>illik</b>	4 fevral
18.	Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti (1-ND (nəqliyyat dəhlizi))	BHM	Ölkə və nəqliyyat növləri üzrə	<b>aylıq</b> Dəmir yolu, dəniz və hava nəqliyyatı üzrə	hesabat dövründən sonra 35-ci gün
19.	Yol hərəkəti və onun təhlükəsizliyi göstəriciləri (2-DYP)	Baş Dövlət Yol Polisi İdarəsi	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 21-i
		BHM	“-“	“-“	hesabat dövründən sonrakı ayın 22-si

1	2	3	4	5	6
20.	Yük avtomobili nəqliyyatı sahəsində seçmə statistika müşahidəsi	Xidmət statistikasının şöbəsi	Ölkə üzrə	<b>birdəfəlik</b>	oktyabr
<b><u>İnformasiya və Rabitə statistikasını</u></b>					
1.	Malların istehsalı, yüklənməsi və xidmətlərin göstərilməsi (1-istehsal (rabitə))	BHM	Ölkə, Nax. MR, iqtisadi rayonlar, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>aylıq:</b> kiçik sahibkarlıq subyekti olmayan hüquqi şəxslər üzrə	hər ayın 6-cı iş günü saat 15-dək
			Ölkə, Nax. MR, iqtisadi rayonlar, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>rüblük:</b> kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər üzrə	hesabat dövründən sonrakı ayın 27-si
2.	Poçt rabitəsinin fəaliyyəti (21-poçt)	BHM	Ölkə və regionlar üzrə	<b>illik</b> <b>rüblük</b>	16 aprel hesabat dövründən sonra 40-cı gün
3.	Şəhərlərarası telefon rabitəsinin texniki vasitələri (41-rabitə)	BHM	Ölkə və regionlar üzrə	<b>illik</b>	15 aprel
4.	Telefon rabitəsinin texniki vasitələri (45-rabitə)	BHM	Ölkə üzrə	<b>illik</b>	15 aprel
5.	Teleradio və peyk rabitəsinin texniki vasitələri və yayımı (51-rabitə)	BHM	Ölkə üzrə	<b>illik</b>	15 aprel
6.	Nəqliyyat, informasiya və rabitənin işinin əsas göstəricilərinə dair statistik bülleten	BHM	Ölkə üzrə	<b>aylıq</b> <b>rüblük</b>	hər ayın 16-sı hesabat dövründən sonra 60-cı gün
		“_“	“_“	<b>illik</b>	30 aprel

1	2	3	4	5	6
7.	Ev təsərrüfatlarında informasiya-kommunikasiya texnologiyalarından istifadəyə dair seçmə statistik müşahidə	Xidmət statistikasının şöbəsi	Ölkə üzrə	<b>ildə bir dəfə</b>	iyun
<b><u>Turizm və yaşayış statistikasını</u></b>					
1.	Turizm müəssisələrinin fəaliyyəti (1-turizm)	BHM	Ölkə, rayonlar (şəhərlər) və mülkiyyət növləri üzrə	<b>illik yarımillik</b>	30 aprel 1 oktyabr
2.	Mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti (1-mehmanxana)	BHM	Ölkə, rayonlar (şəhərlər) və mülkiyyət növləri üzrə	<b>illik yarımillik</b>	5 mart 3 sentyabr
3.	Ölkəyə gələn və gedən vətəndaşların sayı (1-sərhəd)	Dövlət Sərhəd Xidməti	Ölkə üzrə	<b>illik yarımillik</b>	10 fevral 11 avqust
4.	Turizm müəssisələrinin əsas göstəricilərinə dair statistik bülleten	BHM	Ölkə, rayonlar (şəhərlər) və mülkiyyət növləri üzrə	<b>illik yarımillik</b>	6 may 7 oktyabr
5.	Mehmanxanaların fəaliyyətinin əsas göstəricilərinə dair statistik bülleten	BHM	Ölkə, rayonlar (şəhərlər) və mülkiyyət növləri üzrə	<b>illik yarımillik</b>	12 mart 10 sentyabr
6.	Ölkə sərhədlərini keçən Azərbaycan və xarici ölkə vətəndaşlarına dair statistik müayinənin nəticələrinə dair statistik bülleten	Xidmət statistikasının şöbəsi	Ölkə üzrə	<b>illik</b>	19 mart
7.	Reklam xidmətləri (1-reklam)	BHM	Ölkə, Nax.MR, şəhər, rayonlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>illik</b>	16 aprel

### Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikasını

Sıra N-si	İşin adı (məlumat mənbəyi - hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma proqramı	Dövriliyi	Son hazır olma tarixi
1	2	3	4	5	6
1.	Ev təsərrüfatlarının həyatı sahəsi, mənzil şəraiti və demografik tərkibi (1-büdcə) <b>(seçmə qaydada)</b>	BHM, Statistik məlumatların ETLTM-i	Ölkə və iqtisadi rayonlar üzrə	<b>rüblük</b>	hesabat döv- ründən sonra 45-ci gün
2.	Ev təsərrüfatlarının gün- dəlik xərcləri (2-büdcə) <b>(seçmə qaydada)</b>	BHM, Statistik məlumatların ETLTM-i	Ölkə və iqtisadi rayonlar üzrə	<b>rüblük</b>	hesabat döv- ründən sonra 45-ci gün
3.	Ev təsərrüfatlarının rüblük gəlir və xərcləri (3-büdcə, 4-büdcə) <b>(seçmə qaydada)</b>	BHM, Statistik məlumatların ETLTM-i	Ölkə və iqtisadi rayonlar üzrə	<b>rüblük</b>	hesabat döv- ründən sonra 45-ci gün
4.	Qaçqın və məcburi köçkün əhaliyə dair sorğu <b>(seçmə qaydada)</b>	BHM, Statistik məlumatların ETLTM-i	Ölkə üzrə	<b>rüblük</b>	hesabat döv- ründən sonra 45-ci gün



### Əmək statistikas

Sıra N-si	İşin adı (məlumat mənbəyi - hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma proqramı	Dövriliyi	Son hazır olma tarixi
1	2	3	4	5	6
1.	2013-cü il üzrə "Əmək üzrə göstəricilər" (1-əmək): - muzzdlu işçilərin sayı, əmək haqqı fondu; - işçilərin sayının əmək haqqının ölçülərinə görə bölüşdürülməsi; - işçi qüvvəsinin saxlanılmasına çəkilən xərclərin dəyəri; - siyahı tərkibində olan işçilərin təhsil səviyyəsi, yaş qrupları və cins üzrə bölgüsü; - müəssisənin (idarə və təşkilatların) işçilərinin peşə təhsili və ixtisaslarının artırılması; - istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirənlərin, həlak olanların sayı və əməyin mühafizəsi üzrə tədbirlərə çəkilən xərclər haqqında yekun göstəricilər	BHM	İqtisadi rayonlar, o cümlədən Nax. MR, şəhər və rayonlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri, xidmət sahəsi üzrə	illik	13 may
		BHM	Ölkə, iqtisadi rayonlar, o cümlədən Nax. MR, şəhər və rayonlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	"-"	26 may

1	2	3	4	5	6
2.	Əmək şəraitinin vəziyyəti, ağır və zərərli əmək şəraitində işə görə güzəşt və kompensasiyalar (1-əmək şəraiti)	BHM	Ölkə, iqtisadi rayonlar, o cümlədən Nax. MR, şəhər və rayonlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>illik</b>	16 aprel
3.	İşçilərin sayı, hərəkəti və əmək haqqı (4-əmək)	BHM	İqtisadi rayonlar, o cümlədən Nax. MR, şəhər və rayonlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri, xidmət sahəsi üzrə	<b>aylıq</b> kiçik sahibkarlıq subyekti olmayan hüquqi şəxslər üzrə	hesabat dövründən sonra 28-ci gün
		“-“	“-“	<b>I rüb, I yarımil, 9 aylıq, illik-</b> bütün hüquqi şəxslər üzrə	hesabat dövründən sonra 30-cu gün
		BHM	Ölkə, iqtisadi rayonlar, o cümlədən Nax. MR, şəhər və rayonlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>aylıq</b> kiçik sahibkarlıq subyekti olmayan hüquqi şəxslər üzrə	hesabat dövründən sonra 33-cü gün
		“-“	“-“	<b>I rüb, I yarımil, 9 aylıq, illik-</b> bütün hüquqi şəxslər üzrə	hesabat dövründən sonra 35-ci gün
4.	İşçilərin peşə və vəzifələr üzrə orta aylıq əmək haqqı	“-“	Ölkə, iqtisadi rayonlar, o cümlədən şəhər və rayonlar, iqtisadi fəaliyyət növləri üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 36-cı gün

1	2	3	4	5	6
5.	Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birliklərdən ehtiyata və istefaya buraxılmış şəxslərin sayı və tərkibi (1-Ordu)	Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Müdafiə, Daxili İşlər, Ədliyyə, Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətləri ilə birlikdə	Ölkə üzrə	<b>ildə 4 dəfə</b>	mart, iyun, sentyabr və dekabrın 3-ü
6.	Əhalinin iqtisadi fəallığına dair seçmə statistik müayinə	Əmək statistikasına şöbəsi, BHM, Statistik məlumatların ETLTM-i	Xüsusi proqramla	<b>rüblük</b>	hesabat dövründən sonra 55-ci gün
7.	Dövlət qulluqçularının sayı və tərkibi (3-əmək)	BHM	Xüsusi proqramla	<b>illik</b>	19 mart
<b>Əmək ehtiyatlarının hesablanması</b>					
8.	Əmək qabiliyyətli yaşda əmək qabiliyyətli əhalinin sayının hesablanması	Əmək statistikasına şöbəsi, BHM	Ölkə, iqtisadi rayonlar, o cümlədən şəhər və rayonlar üzrə	<b>illik</b>	10 iyun
a)	iqtisadiyyatda məşğul olan əmək qabiliyyətli yaşdan yuxarı yaşlı şəxslər və yeni-yetmələr	Əmək statistikasına şöbəsi, BHM	Ölkə, iqtisadi rayonlar, o cümlədən şəhər və rayonlar üzrə	<b>illik</b>	10 iyun
b)	istehsalatdan ayrılmaqla təhsil alan əmək qabiliyyətli şagird və tələbələrin sayı	Əmək statistikasına şöbəsi, BHM	Ölkə, iqtisadi rayonlar, o cümlədən şəhər və rayonlar üzrə	<b>illik</b>	10 iyun
c)	əmək qabiliyyətli yaşda işləməyən təqaüdcülərin sayı	“_“	“_“	“_“	“_“

1	2	3	4	5	6
9.	2014-cü ilin rübləri üzrə iqtisadi fəal əhalinin sayı	Əmək statistikasısı şöbəsi, BHM	Ölkə, iqtisadi rayonlar, o cümlədən şəhər və rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 55-ci gün
	a) İFN üzrə məşğul əhalinin sayı	“_“	“_“	“_“	“_“
	b) əmək qabiliyyətli yaşda olan iqtisadi qeyri-fəal əhalinin sayı	“_“	“_“	“_“	“_“
	c) işsizliyin səviyyəsi	“_“	“_“	“_“	“_“
	ç) ev təsərrüfatlarında çalışan əmək qabiliyyətli əhalinin sayı	“_“	“_“	“_“	“_“
	d) məşğul əhalinin mülkyyət növleri üzrə bölgüsü	“_“	“_“	“_“	“_“
10.	İqtisadiyyatda məşğul olanların muzzdlu və muzzdsuz fəaliyyətinə görə bölgüsü  <b>Məşğulluq xidməti mərkəzlərinə müraciət edən əhalinin iş düzəldilməsi</b>	Əmək statistikasısı şöbəsi, BHM	Ölkə, iqtisadi rayonlar, o cümlədən şəhər və rayonlar üzrə	<b>illik</b>	13 iyun
11.	İş axtaran və işsiz vətəndaşların işlə təmin olunması (1-məşğulluq)	Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BHM	Ölkə, iqtisadi rayonlar, o cümlədən şəhər və rayonlar üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 12-ci gün
		Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BHM	Ölkə, iqtisadi rayonlar, o cümlədən şəhər və rayonlar üzrə	<b>rüblük</b>	30-cu gün
		“_“	“_“	<b>illik</b>	40-cı gün

1	2	3	4	5	6
	<b>Əmək fəaliyyəti ilə əlaqədar əhəlinin xarici ölkələrə miqrasiyası və xarici miqrantların Azərbaycana gəlməsi haqqında</b>				
12.	Haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə xarici ölkələrə göndərilən Azərbaycan vətəndaşlarının sayı və tərkibi (1-emiqrasiya)	BHM	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 25-i
13.	Əməkçi miqrantların sayı və tərkibi	Dövlət Miqrasiya Xidməti	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 12-si
14.	Xarici işçi qüvvəsinin sayı və tərkibi	BHM		<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 25-i
15.	“Aşağı (səviyyə) ixtisas tələb edən işlərin feminizasiyasının ölçülməsi”nə dair müayinə	Əmək statistikasının şöbəsi	Ölkə üzrə	<b>birdəfəlik</b>	oktyabr
16.	“15-29 yaşlarında olan gənclərin məktəbdən işə keçməsi” üzrə seçmə statistik müayinə	Əmək statistikasının şöbəsi	Ölkə üzrə	<b>birdəfəlik</b>	mart
	<b><u>Regionların sosial-iqtisadi inkişafı statistikasını</u></b>				
1.	“Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yerinə yetirilməsinin vəziyyəti	Əmək statistikasının şöbəsi	Ölkə, Bakı şəhəri, iqtisadi və inzibati rayonlar üzrə	<b>illik</b>	18 fevral
2.	Yeni açılmış iş yerlərinin sayı, o cümlədən regionlarda (1-yeni iş yeri)	Əmək statistikasının şöbəsi	Ölkə, iqtisadi rayonlar, regionlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>rüblük illik</b>	hesabat dövründən sonra 30-cu gün

### Sənaye statistikas

Sıra N-si	İşin adı (məlumat mənbəyi - hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma proqramı	Dövriliyi	Son hazır olma tarixi
1	2	3	4	5	6
1.	Malların istehsalı, yüklənməsi və xidmətlərin göstərilməsi haqqında (1-istehsal (sənaye) (fəaliyyət növlərinə görə müxtəlifliyi nəzərə alınmaqla)	BHM	Ölkə, Nax.MR, iqtisadi rayonlar, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə, işçilərin sayına görə qruplaşma (rüblük)	<b>aylıq:</b> kiçik sahibkarlıq subyekti olmayan hüquqi şəxslər	<b>ölkə üzrə</b> hesabat dövründən sonrakı ayın 6-cı iş günü saat 15-dək; <b>regionlar üzrə</b> 7-ci iş günü saat 12-dək
			Ölkə, Nax.MR, iqtisadi rayonlar, şəhər və rayonlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə, işçilərin sayına görə qruplaşma	<b>rüblük:</b> kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər üzrə	hesabat dövründən sonrakı ayın 27-si
2.	Natura ifadəsində mühüm növ sənaye məhsullarının istehsalı haqqında (1-istehsal (sənaye) (fəaliyyət növlərinə görə müxtəlifliyi nəzərə alınmaqla)	BHM	Ayrı-ayrı məhsul növləri üzrə və SMST əsasında	<b>aylıq:</b> kiçik sahibkarlıq subyekti olmayan hüquqi şəxslər	hesabat dövründən sonra 6-cı iş günü saat 13-dək
			Məhsul növləri üzrə, Nax.MR, iqtisadi rayonlar, şəhər və rayonlar üzrə	<b>rüblük:</b> kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər üzrə	hesabat dövründən sonrakı ayın 27-si
3.	Sənayenin işinin əsas göstəricilərinə dair (kiçik sahibkarlıq subyektləri istisna olmaqla) statistik bülleten (1-istehsal (sənaye), 4-əmək)	BHM	Ölkə, Nax.MR, iqtisadi rayonlar, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət növləri üzrə	<b>aylıq:</b> kiçik sahibkarlıq subyektləri istisna olmaqla	hər ayın 21-i

1	2	3	4	5	6
4.	“Sənayenin işinin əsas göstəriciləri” (bütün müəssisələr üzrə) adlı statistik bülleten	“-“	“-“	<b>rüblük:</b> bütün müəssisələr üzrə	hesabat dövründən sonra 40-cı gün
5.	İşçilərin sayı, hərəkəti və əmək haqqı (4-əmək)	BHM	Ölkə, Nax.MR, rayon və şəhərlər, rayonlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə, işçilərin sayına görə qruplaşma (rüblük)	<b>aylıq:</b> kiçik sahibkarlıq subyekti olmayan hüquqi şəxslər  <b>rüblük:</b> kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər üzrə	hesabat dövründən sonrakı ayın 21-i  hesabat dövründən sonrakı ayın 25-i
6.	Müəssisənin (təşkilatın) istehsal fəaliyyəti və maliyyə nəticələri (1-müəssisə (rüblük))	BHM	Ölkə, Nax.MR, rayon və şəhərlər, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>rüblük</b> (IV rüb istisna olmaqla, kiçik sahibkarlıq subyekti olmayan hüquqi şəxslər üzrə)	hesabat dövründən sonra 55-ci gün
7.	Müəssisənin (təşkilatın) istehsal fəaliyyəti, maliyyə nəticələri və əmlakı (1-müəssisə (illik))	BHM	Ölkə, regionlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>illik</b>	16 may
8.	Dəyər ifadəsində məhsulun (işlərin, xidmətlərin) istehsalı (1-istehsal (sənaye), 1-fərdi sahibkarlıq (sənaye) fəaliyyət növlərinə görə müxtəlifliyi nəzərə alınmaqla)	BHM	Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə, işçilərin sayına görə qruplaşma	<b>illik</b>	22 aprel

1	2	3	4	5	6
9.	Sənaye məhsullarının natura ifadəsində istehsalı (işlərin, xidmətlərin istehsalı) (1-istehsal (sənaye), 1-fərdi sahibkarlıq (sənaye) fəaliyyət növlərinə görə müxtəlifliyi nəzərə alınmaqla)	BHM	Ölkə, Nax.MR, şəhərlər və rayonlar üzrə, SMST əsasında	<b>illik</b>	14 aprel
10.	Sənaye fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın fiziki şəxsin işi (1-fərdi sahibkarlıq (sənaye))	BHM	Ölkə, Nax.MR, şəhərlər və rayonlar, İFNT üzrə	<b>illik</b>	31 mart
11.	Su elektrik stansiyalarının işi (6-TG (hidro))	BHM	Ölkə və regionlar üzrə	<b>illik</b>	31 mart
12.	Neft və qaz sənayesi müəssisələrinin işinin texniki-iqtisadi göstəriciləri (1-TİG (neft), 1-TİG (qaz))	BHM	Dövlət Neft Şirkəti və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti üzrə	<b>illik</b>	4 mart
13.	İşçilərin sayı, hərəkəti və əmək haqqı (1-əmək, 1-fərdi sahibkarlıq (sənaye))	BHM	Ölkə, Nax.MR, Bakı şəhəri, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə, işçilərin sayına görə qruplaşma	<b>illik</b>	22 aprel
14.	Müəssisənin innovasiya fəaliyyəti (kiçik müəssisələr istisna olmaqla) (2-innovasiya)	BHM	Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>illik</b>	29 aprel



1	2	3	4	5	6
15.	Sənayenin əsas göstəriciləri üzrə yekun cədvəl (1-müəssisə, 1-istehsal (sənaye), 1-əmək, 1-fərdi sahibkarlıq (sənaye))	BHM	Ölkə, iqtisadi fəaliyyət və mülikiyyət növləri, regionlar üzrə, işçilərin sayına görə qruplaşma	<b>illik</b>	7 may
16.	Müəssisələrdə informasiya və kommunikasiya texnologiyalarından istifadə (1-İKT (müəssisə))	BHM	Ölkə, iqtisadi fəaliyyət və rayonlar üzrə	<b>illik</b>	14 mart
17.	Şəbəkə (maye) qazından istifadə (1-qaz)	BHM	Ölkə və regionlar üzrə	<b>illik</b>	4 aprel
18.	Qiymətli metalların çıxarılması və affınajı (1-qiymətli metallar)	Maliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik</b>	16 iyul
19.	Qiymətli metalların və daşların istehsalı və qalığı (2-qiymətli metallar)	Maliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik</b>	16 iyul
20.	Cihaz, avadanlıq və sair məmulatların tərkibində, habelə qırıntı və tullantı halında olan qiymətli metalların qalığı, daxil olması və işlənməsi (3-qiymətli metallar)	Maliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik</b>	16 iyul

### **Energetika statistikas**

1.	Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə (1-alternativ)	BHM	Ölkə, iqtisadi fəaliyyət növləri, baş idarələr və regionlar üzrə	<b>illik</b>	31 mart
2.	Təbii qazın qəbulu və paylanması (2-qaz)	BHM	Ölkə, şəhər və rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 40-cı gün

1	2	3	4	5	6
3.	Energetika üzrə göstəricilər (24-energetika)	BHM	Ölkə, Nax.MR və Bakı şəhəri, iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	31 mart
4.	Neft və qaz emalı müəssisələrinin energetika sahəsində fəaliyyəti (5-energetika)	BHM	Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>illik</b>	hesabat dövründən sonrakı ayın 30-u
5.	Qaz təchizatı müəssisələrinin energetika sahəsində fəaliyyəti (4-energetika)	BHM	Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>illik</b>	31 mart
6.	Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik və istilik enerjisi, təbii qaz, su və rabitə xidmətləri (5-istehlak)	BHM	Ölkə, baş idarələr, iqtisadi rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 37-ci gün
7.	Neftin balansı (1-balans (neft))	BHM	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 27-ci gün
8.	Elektrik və istilik enerjisinin ehtiyatları və istifadəsi (9-energetika)	BHM	Ölkə, nazirlik və iqtisadi fəaliyyət növləri üzrə	<b>yarımillik</b>	hesabat dövründən sonra 40-cı gün
9.	Neft emalı məhsullarının göndərilməsi (1-neft məhsulları)	BHM	Ölkə üzrə	<b>illik</b>	hesabat dövründən sonra 10-cu gün
10.	Enerji məhsullarının qalığı, daxil olması və məsrəfi (4-yanacaq) ( <b>seçmə qaydada</b> )	BHM, Statistik məlumatların ETLTM-i	Ölkə, iqtisadi fəaliyyət növləri, nazirlik, baş idarələr, şəhər və rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 15-dək
11.	Enerji məhsullarının hərəkəti (4-enerji)	BHM, Statistik məlumatların ETLTM-i	Ölkə, iqtisadi fəaliyyət növləri, nazirlik, baş idarələr, şəhər və rayonlar üzrə	<b>illik</b>	25 fevral

1	2	3	4	5	6
---	---	---	---	---	---

### Tikinti statistikas

#### Tikinti təşkilatları

1.	Malların istehsalı, yüklənməsi (göndərilməsi) və xidmətlərin göstərilməsi (1-istehsal (tikinti))	BHM	Ölkə, şəhər və rayonlar, mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə	<p><b>aylıq:</b> kiçik sahibkarlıq subyekti olmayan tikinti müəssisələri</p> <p><b>rüblük:</b> kiçik sahibkarlıq subyekti olan tikinti müəssisələri üzrə</p>	hesabat dövründən sonrakı ayın 6-cı iş günü saat 14-dək
2.	İşçilərin sayı, hərəkəti və əmək haqqı (4-əmək)	BHM	Ölkə, şəhər və rayonlar, mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə	<p><b>aylıq:</b> kiçik sahibkarlıq subyekti olmayan tikinti müəssisələri</p> <p><b>rüblük:</b> kiçik sahibkarlıq subyekti olan tikinti müəssisələri üzrə</p>	hesabat dövründən sonrakı ayın 25-i
3.	Müəssisənin (təşkilatın) istehsal fəaliyyəti və maliyyə nəticələri (1-müəssisə (rüblük))	BHM	Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri, regionlar üzrə	<b>rüblük</b> (IV rüb istisna olmaqla, kiçik sahibkarlıq subyekti olmayan hüquqi şəxslər üzrə)	hesabat dövründən sonra 55-ci gün
4.	Müəssisənin (təşkilatın) istehsal fəaliyyəti, maliyyə nəticələri və əmlakı (1-müəssisə (illik))	BHM	Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri, regionlar üzrə	<b>illik</b>	16 may

1	2	3	4	5	6
5.	Müəssisələrdə informasiya və kommunikasiya texnologiyalarından istifadə (1-İKT (müəssisə))	BHM	Ölkə, iqtisadi fəaliyyət növləri və rayonlar üzrə	<b>illik</b>	14 mart
6.	Malların istehsalı, yüklənməsi (göndərilməsi) və xidmətlərin göstərilməsi (1-istehsal (tikinti))	BHM	Ölkə, nazirliklər, komitələr, birliklər, şəhər və rayonlar, mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	4 aprel
7.	Tikinti maşınlarının mövcudluğu (12-tikinti)	BHM	Ölkə, mülkiyyət növləri üzrə	<b>illik</b>	19 mart
8.	Əmək üzrə göstəricilər (1-əmək)	BHM	Ölkə, şəhər və rayonlar, mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	7 aprel
9.	Tikinti ilə məşğul olan fərdi sahibkarların-fiziki şəxslərin fəaliyyəti (1-fərdi sahibkarlıq (tikinti))	BHM	Ölkə, şəhər və rayonlar üzrə	<b>illik</b>	31 mart
10.	Müəssisənin innovasiya fəaliyyəti (2-innovasiya)	BHM	Ölkə, şəhər və rayonlar, iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	29 aprel
11.	Tikinti müəssisələrinin işinin əsas göstəricilərinə dair statistik bülleten (1-istehsal (tikinti), 4-əmək)	BHM	Ölkə, şəhər, rayon və mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 13-ü (aylıq gecikmə ilə)
12.	“Tikinti müəssisələrinin işinin əsas göstəriciləri” adlı statistik bülleten	BHM	Ölkə, şəhər, rayon və mülkiyyət növləri üzrə	<b>illik</b>	27 may

1	2	3	4	5	6
---	---	---	---	---	---

### Sifarişçilərin hesabatları

13.	Obyektlərin, əsas fondların istifadəyə verilməsi və investisiyalar (2-investisiya)	BHM	Ölkə, nazirlik, baş idarələr, şəhər və rayonlar, mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə	<b>aylıq:</b> kiçik sahibkarlıq subyektı olmayan tikinti müəssisələri (kiçik sahibkarlıq sektoruna mənsubluğundan asılı olmayaraq, xarici investisiyalı və birgə müəssisələr)	hesabat dövründən sonrakı ayın 6-sı saat 14-dək
				<b>rüblük:</b> kiçik sahibkarlıq subyektı olan hüquqi və fiziki şəxslər və bələdiyyələr üzrə	hesabat dövründən sonrakı ayın 24-ü
14.	Obyektlərin, əsas fondların istifadəyə verilməsi, əsas kapitala yönəldilmiş investisiyalardan iqtisadiyyatın sahələri üzrə istifadə edilməsi və investisiyaların strukturu (2-investisiya)	BHM	Ölkə, nazirlik, baş idarələr, sahələr, mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə	<b>rüblük:</b> bütün sifarişçi müəssisələr üzrə	hesabat dövründən sonrakı ayın 6-cı iş gününü saat 14-dək
15.	İstifadəyə verilmiş əsas fondların, yaşayış evlərinin, sosial-mədəni tikililərin və iqtisadiyyatın sahələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlərin regionlar üzrə bölgüsü (2-investisiya aylıq və illik hesabatlarına əlavə)	BHM	İnvestisiyadan mərkəzləşdirilmiş qaydada istifadə etmiş nazirlik, komitə və digər təşkilatlar üzrə	<b>illik</b> <b>rüblük</b>	9 aprel hesabat dövründən sonrakı ayın 15-i
16.	Obyektlərin, əsas fondların istifadəyə verilməsi, əsas kapitala yönəldilmiş investisiyalardan iqtisadiyyatın sahələri üzrə istifadə edilməsi və investisiyaların strukturu (2-investisiya)	BHM	Ölkə, nazirlik və baş idarələr, mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	4 aprel

1	2	3	4	5	6
17.	Tikili və obyektlərin tikintisi (2-əsaslı tikinti)	BHM	Ölkə, nazirlik və baş idarələr, mülkiyyət növləri üzrə	<b>aylıq</b> (bütün müəssisələr üzrə)  <b>illik</b> (dəqiqləşdirilmiş məlumatlar)	hesabat dövründən sonrakı ayın 6-sı  25 fevral
18.	Əhali tərəfindən tikilən yaşayış evlərinin və qeyri-yaşayış tikililərinin istifadəyə verilməsi (1-YET (əhali))	BHM	Ölkə, Nax.MR, şəhər və rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 6-sı
19.	Şəhər və rayonlarda inşaat işləri üçün mərkəzləşdirilmiş qaydada investisiyaların yönəldilməsinə dair bülleten (2-investisiya)	BHM	Nax. MR, şəhər və rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 28-i
20.	Obyektlərin istifadəyə verilməsi və əsas kapitala yönəldilmiş investisiyadan istifadəyə dair (istehsal gücləri haqqında) statistik bülleten	BHM	Ölkə, mülkiyyət növləri, maliyyə mənbələri üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 12-si
21.	Tikintinin əsas göstəricilərinə dair (istehsal gücləri haqqında) statistik bülleten (2-investisiya (illik), 2-əsaslı tikinti), 1-YET (əhali)	BHM	Ölkə, mülkiyyət növləri, maliyyə mənbələri üzrə	<b>illik</b>	28 aprel
22.	Su kəmərləri və kanalizasiyanın işi haqqında (1-su kəməri və kanalizasiya)	BHM	Ölkə, nazirlik və baş idarələr, şəhər, rayon və kənd yerləri üzrə	<b>illik</b>	31 mart
23.	İstilik enerjisi ilə təchiz olunma (1-istilik)	BHM	Ölkə, nazirlik, baş idarələr, şəhər və sahələr üzrə	<b>illik</b>	11 mart
24.	“Kommunal təsərrüfat müəssisələrinin əsas göstəriciləri” adlı statistik bülleten	BHM	Ölkə, rayon və şəhərlər üzrə	<b>illik</b>	22 aprel

### Kənd təsərrüfatı, ekologiya, meşə və ovçuluq (balıqçılıq) statistikasını

Sıra N-si	İşin adı (məlumat mənbəyi - hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma proqramı	Dövriliyi	Son hazır olma tarixi
1	2	3	4	5	6

#### Kənd təsərrüfatı statistikasını

- |    |  |                                     |   |  |           |
|----|--|-------------------------------------|---|--|-----------|
| 1. | 2013-cü il üzrə əkin sahələri və kənd təsərrüfatı bitkiləri məhsullarının yığımına dair məlumatlar<br>(29-kt №-li hesabat və fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının 5%-də aparılan müayinə məlumatları əsasında) <b>(seçmə qaydada)</b>             | BHM, Statistik məlumatların ETLTM-i | Ölkə, rayonlar və iqtisadi fəaliyyət növləri üzrə | <b>ildə 1 dəfə</b><br>(dekabrın 1-i vəziyyətinə) | 28 yanvar |
| 2. | 2014-cü il üzrə əkin sahələri və kənd təsərrüfatı bitkiləri məhsullarının yığımına dair ilkin məlumatlar<br>(29-kt №-li hesabat və fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının 5%-də aparılan seçmə müayinə məlumatları əsasında) <b>(seçmə qaydada)</b> | “-“                                 | “-“   | “-“  | 29 dekabr |
| 3. | 2014-cü ilin məhsulu üçün əkin sahələrinin qəti uçotu (tam yekunlar)<br>(4-kt №-li hesabat və fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında aparılan uçot və ya müayinə məlumatları əsasında) <b>(seçmə qaydada)</b>                                       | BHM, Statistik məlumatların ETLTM-i | Ölkə və rayonlar üzrə                             | <b>ildə 1 dəfə</b>                               | 22 iyul   |

1	2	3	4	5	6
4.	2014-cü il yanvar ayının 1-nə torpaq mülkiyyətçilərinin və istifadəçilərinin ümumi torpaq sahələri və növləri üzrə istifadə vəziyyəti, o cümlədən suvarılan torpaqlar üzrə (22 və 22-a hesabatları)	Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Ölkə, Nax. MR, rayonlar və mülkiyyət növləri üzrə	<b>ildə 1 dəfə</b>	27 may
5.	Heyvandarlığın vəziyyəti (24 N-li hesabat)	BHM	Ölkə və rayonlar üzrə	<b>illik</b>	28 yanvar
6.	2014-cü ildə ət, süd, yumurta və yun istehsalının gözlənilən həcmələrinin hesablanması (24 №-li hesabat və fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının müayinə məlumatları əsasında)	Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Ölkə üzrə	<b>illik</b>	25 noyabr
7.	2013-cü ildə ət, süd, yumurta, yun və sair heyvandarlıq məhsulları istehsalının son hesablanması (24 №-li hesabat və fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının müayinə məlumatları əsasında)	BHM	Ölkə və rayonlar üzrə	<b>illik</b>	28 mart
8.	2013-cü ildə heyvandarlıq məhsullarının istehsalına dair 8, 9, 11, 12, 14, 15, 16, 18 №-li köməkçi cədvəllərin son hesablanması	BHM	Ölkə üzrə	<b>illik</b>	30 aprel
9.	Mal-qaranın süni mayalandırılması (31-kt)	BHM	Ölkə və rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 21-i
10.	Damazlıq mal-qara və quşların satışı və mövcudluğu (31-a-kt)	BHM	Ölkə, rayonlar və mülkiyyət növləri üzrə	<b>illik</b>	22 yanvar



1	2	3	4	5	6
11.	2014-cü il yanvar ayının 1-i vəziyyətinə mal-qaranın uçotunun qısa yekunları (24 №-li hesabat, şəhər və kənd əhalisindəki mal-qara və quşların uçota alınması)	BHM	Ölkə, şəhər və rayonlar üzrə	<b>ildə 1 dəfə</b>	28 yanvar
12.	2014-cü il yanvar ayının 1-i vəziyyətinə mal-qaranın uçotunun tam yekunları (24 №-li hesabat, şəhər və kənd əhalisindəki mal-qara və quşların uçota alınması)	BHM	Ölkə, Nax. MR, şəhər və rayonlar üzrə	<b>ildə 1 dəfə</b>	11 fevral
13.	Mal-qaranın uçotunun yekun məlumatlarının bütün təsərrüfat kateqoriyaları üzrə qruplaşdırılması	BHM	Ölkə və rayonlar üzrə	<b>ildə 1 dəfə</b>	3 mart
14.	Kənd təsərrüfatının 2013-cü ildə istehsal olunmuş ümumi məhsulu (faktiki qiymətlərlə son hesablama) (29-kt, 24 N-li və illik hesabatlar, tədarük haqqında məlumat)	Kənd təsərrüfatı və ekoloji statistika şöbəsi	Ölkə, Nax. MR, şəhər və rayonlar üzrə	<b>ildə 1 dəfə</b>	21 aprel
15.	Kənd təsərrüfatının 2014-cü ildə istehsal olunmuş ümumi məhsulu (faktiki qiymətlərlə gözlənilən hesablama) (29-kt, 24 N-li və illik hesabatlar, tədarük haqqında məlumatlar)	Kənd təsərrüfatı və ekoloji statistika şöbəsi	Ölkə üzrə	<b>illik</b>	30 dekabr
16.	Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamenti və Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamentinin hesabatı	Kənd təsərrüfatı və ekoloji statistika şöbəsi	Ölkə üzrə	<b>illik</b>	25 aprel

1	2	3	4	5	6
17.	Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Baş Məşğulluq İdarəsinin tabeliyində olan kənd təsərrüfatı müəssisələri, Nikitin və Kalinin adına kolxozların hesabatı (illik hesabat)	Kənd təsərrüfatı və ekologiya statistikasının şöbəsi	Ölkə üzrə	<b>illik</b>	25 aprel
18.	Kənd təsərrüfatının ümumi məhsulu və əlavə dəyərin cari qiymətlərlə hesablanması (İstehsalın həcminə dair məlumatlar, k/t müəssisələrinin və satış təşkilatlarının illik hesabatları və fərdi sahibkar, ailə kəndli təsərrüfatlarının məlumatları)	Kənd təsərrüfatı və ekologiya statistikasının şöbəsi	Ölkə üzrə	<b>illik</b>	19 may
19.	Müəssisənin (təşkilatın) istehsal fəaliyyəti, maliyyə nəticələri və əmlakı (1-müəssisə rüblük və illik)	BHM		<b>rüblük</b>	hesabat dövründən sonra 55-ci gün
				<b>illik</b>	16 may
20.	Suyun götürülməsi və verilməsi (1-su təsərrüfatı)	BHM	Ölkə və suvarma sistemləri üzrə	<b>illik</b>	24 yanvar
21.	Nasos stansiyaları və su quyuları avadanlıqlarının mövcudluğu və istismarı (5-su təsərrüfatı)	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Kənd təsərrüfatı və ekologiya statistikasının şöbəsi	Ölkə və suvarma sistemləri üzrə	<b>ildə 2 dəfə</b>	6 fevral 7 may
22.	Yazlıq bitkilərin səpini (3-kt) ( <b>səçmə qaydada</b> )	BHM, Statistik məlumatların ETLTM-i	Ölkə və rayonlar üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 6-sı, 25 iyun

1	2	3	4	5	6
23.	Fitosanitar karantinin vəziyyəti (6-fitosanitar)	BHM	Ölkə və rayonlar üzrə	<b>illik</b>	22 yanvar
24.	Məhsul yığımı, payızlıqların səpini, dondurma şumu (7-kt)	BHM, Statistik məlumatların ETLTM-i	Ölkə və rayonlar üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 6-sı, 29 dekabr
25.	Toxum məhsullarının istehsalı və hərəkəti (16-kt (toxumçuluq))	BHM	Ölkə və rayonlar üzrə	<b>illik</b>	21 fevral
26.	Heyvandarlığın vəziyyəti (24-kt)	BHM	Ölkə, rayonlar və mülkiyyət növləri üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 6-sı
27.	Heyvandarlığın vəziyyəti (24-a-kt) ( <b>seçmə qaydada</b> )	BHM, Statistik məlumatların ETLTM-i	Ölkə və rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 6-sı
28.	Fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında heyvandarlıq məhsullarının istehsalı	BHM	Ölkə və rayonlar üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 6-sı
29.	Fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında mal-qaranın sayı (14 №-li)	BHM	Ölkə və rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 8-i
30.	2014-cü il yanvarın 1-i vəziyyətinə kənd təsərrüfatı müəssisələri (kənd təsərrüfatına xidmət göstərən təsərrüfatlar da daxil edilməklə) və fərdi sahibkar təsərrüfatlarının sayı (1 №-li cədvəl)	Kənd təsərrüfatı və ekoloji statistika şöbəsi	Ölkə, rayonlar və iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	25 fevral
31.	Kənd təsərrüfatı müəssisələri (kənd təsərrüfatına xidmət göstərən təsərrüfatlar da daxil edilməklə) və fərdi sahibkar təsərrüfatlarının fəaliyyəti (6-kt)	BHM	Ölkə, rayonlar və iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	16 aprel

1	2	3	4	5	6
32.	“Kənd təsərrüfatı” sahəsində istehsal hesabı üzrə hesablama	Kənd təsərrüfatı və ekoloji statistikasının şöbəsi	Ölkə üzrə	<b>illik</b>	iyun ayında
33.	Kənd təsərrüfatı məhsullarının satışı*) (21-satış)	BHM	Ölkə və rayonlar üzrə	<b>illik</b>	28 yanvar
34.	Kənd təsərrüfatına göstərilən aqroservis xidmətləri (2-mex (aqroservis xidməti))	BHM	Ölkə və rayonlar üzrə	<b>illik</b>	22 yanvar
35.	Ailə kəndli təsərrüfatlarının bələdiyyələrdə qeydə alınması (2-kt (bələdiyyə))	BHM	Ölkə və rayonlar üzrə	<b>illik</b>	27 yanvar
36.	Kənd təsərrüfatı maşınlarının alqı və satqısı (1-kt (lizinq))	“Aqrolizinq” ASC, Kənd təsərrüfatı və ekoloji statistikasının şöbəsi	Ölkə üzrə	<b>illik</b> <b>yarımillik</b>	22 yanvar 22 iyul
37.	Mineral gübrələr balansı (9-a-kt)	Mineral gübrələrin idxalı və satışı ilə məşğul olan fiziki və hüquqi şəxslər, Kənd təsərrüfatı və ekoloji statistikasının şöbəsi	Ölkə üzrə	<b>illik</b>	18 fevral
38.	Mal-qara və quşlara yemlərin məsrəfinə dair müayinə (24-yem) ( <b>seçmə qaydada</b> )	BHM, Statistik məlumatların ETLTM-i	Ölkə və rayonlar üzrə	<b>illik</b>	21 aprel

\*) Ölkə üzrə bütün məlumatlar icmal cədvəllərdə, rayon bölgüsü üzrə məlumatlar isə müvafiq bülletəndə Dövlət Statistika Komitəsinə təqdim edilir.

1	2	3	4	5	6
39.	Tarlaya mineral və üzvi gübrələrin verilməsi (9-b-kt) ( <b>seçmə qaydada</b> )	BHM, Statistik məlumatların ETLTM-i	Ölkə və rayonlar üzrə	<b>illik</b>	16 aprel
40.	Ekoloji təmiz kənd təsərrüfatı (1-kt-eko)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd təsərrüfatı və ekologiya statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 27-si
41.	“İxrac qabiliyyətli məhsullar” adlı illik statistik bülleten	Kənd təsərrüfatı və ekologiya, Sənaye və Tikinti və Ticarət statistikasının şöbələri	Ölkə üzrə	<b>illik</b>	sentyabr
<b>Operativ məlumatların yığılması (mövsümi işdən asılı olaraq)</b>					
42.	Kənd təsərrüfatı işlərinin gedişi barədə operativ məlumatların yığılması (taxıl, pambıq və s.)	BHM	Ölkə və rayonlar üzrə	mövsümi dövrliliklə	iyunun 16-dan dekabrın 1-dək
<b><u>Ekologiya, meşə və ovçuluq (balıqçılıq) statistikasını</u></b>					
43.	İşçilərin sayı, hərəkəti və əmək haqqı (4-əmək)	BHM	Ölkə, rayonlar və iqtisadi fəaliyyət növləri üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 23-ü
44.	Əmək üzrə göstəricilər (1-əmək)	BHM	Ölkə, rayonlar və iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	11 mart
45.	Kənd təsərrüfatı müəssisələri üzrə mal və xidmətlərin istehsalı və göndərilməsi (yüklənməsi) (1-istehsal kt (meşə, balıq, ovçuluq))	BHM	Ölkə, rayonlar və iqtisadi fəaliyyət növləri üzrə	<b>aylıq</b>  <b>rüblük</b>	hesabat dövründən sonra 6-cı iş günü,  hesabat dövründən sonrakı ayın 25-i

1	2	3	4	5	6
46.	Ovçuluq təsərrüfatlarının işi haqqında (2-ovçuluq)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Ölkə üzrə	<b>illik</b>	11 mart
47.	Göl və nohur balıqçılığı (2-balıq)	Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Ölkə və rayonlar üzrə	<b>illik</b>	17 mart
48.	Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi (5-balıqartırma)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Ölkə üzrə	<b>illik</b> <b>yarımillik</b>	11 fevral 11 avqust
49.	Bioloji resurslardan istifadəyə görə ödənişi təmin etmiş hüquqi və fiziki şəxslərin sayı (3-balıq (kvota))	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Ölkə üzrə	<b>illik</b>	4 fevral
50.	Tutulmuş (ovlanmış) təzə balıq və onun satışı (1-balıq)	BHM	Ölkə, rayonlar və iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	4 mart
51.	Meşə bərpa tədbirlərinin aparılması (1-mt)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Ölkə üzrə	<b>illik</b> <b>yarımillik</b>	22 yanvar 22 iyul
52.	Meşə (oduncaq) buraxılışı, meşəyə xidmət tədbirləri və meşədən əlavə istifadə (3-mt)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Ölkə üzrə	<b>illik</b>	17 fevral

1	2	3	4	5	6
53.	Meşə yanğınları (5-mt (yanğın))	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd təsərrüfatı və ekologiya statis- tikası şöbəsi	Ölkə üzrə	<b>illik</b>	3 dekabr
54.	Meşələrin mühafizəsi və meşə təsərrüfatı işlərinin aparılması (7-mt)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd təsərrüfatı və ekologiya statis- tikası şöbəsi	Ölkə üzrə	<b>illik</b>	11 fevral
55.	Meşə tədarükünə dair seçmə statistik müayinə	Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsi, Statistik məlumatların ETLTM-i	Ölkə və rayonlar üzrə	xüsusi proqramla	fevral
56.	Ətraf mühitin mühafizə- sinə və təbii ehtiyatların səmərəli istifadəsinə dövlət nəzarəti (1-təbiəti mühafizə)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi	Ölkə üzrə	<b>illik</b> <b>yarımillik</b>	9 yanvar 9 iyul
57.	Milli parklar, dövlət təbiət qoruqları və yasaqlıqlar (1-qoruq)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BHM	Ölkə, qoruq- lar və milli parklar üzrə	<b>illik</b>	25 fevral
58.	Avtomobil nəqliyyatından atmosfer havasına zərərli maddələrin atılması (2-TG (hava-nəqliyyat))	Ekologiya və Təbii Sərvətlər Nazirliyi	Ölkə, şəhər və rayonlar üzrə	<b>illik</b>	25 fevral
59.	Neft və qaz quyularının tikintisi (1-TİG (qazma))	Dövlət Neft Şirkəti, BHM	Ölkə üzrə	<b>illik</b>	10 fevral
60.	Tibbi tullantıların əmələ gəlməsi və hərəkəti (1-tibbi tullantılar)	Səhiyyə Nazirliyi	Ölkə üzrə	<b>illik</b>	5 mart
61.	Geoloji-kəşfiyyat işlərinin yerinə yetirilməsi (1-geoloji kəşfiyyat)	BHM	Ölkə, nazirlik və baş idarələr üzrə	<b>illik</b>	11 mart

1	2	3	4	5	6
62.	Təhlükəli tullantıların əmələ gəlməsi və hərəkəti (2-TG (tullantılar))	BHM	Ölkə, iqtisadi fəaliyyət və tullantıların növləri, təhlükəlilik dərəcəsi və sənaye şəhərləri üzrə	<b>illik</b>	17 mart
63.	Sudan istifadə (2-TG (su təsərrüfatı))	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC	Ölkə, Nax. MR, inzibati rayonlar və şəhərlər, iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	29 aprel
64.	Hidrometeoroloji stansiyaların müşahidələri (1-meteorologiya)	Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamenti	Hidrometeoroloji stansiyalar üzrə	<b>illik</b>	25 fevral
65.	Ətraf mühitin mühafizəsinə çəkilən xərclər və ödənişlər (4-ətraf mühit)	BHM	Ölkə və iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	16 aprel
66.	Atmosfer havasının mühafizəsi (2-TG (hava))	BHM	Ölkə, Nax.MR, inzibati rayonlar və şəhərlər, iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	19 mart
67.	Təkrar xammalın (tullantıların) yaranması və istifadəsi (14-təkrar xammal (tullantı))	BHM	Ölkə, İFN, iqtisadi rayonlar üzrə	<b>illik</b>	7 fevral
68.	“Təhlükəli tullantılar haqqında” statistik bülleten	BHM	Ölkə, iqtisadi fəaliyyət növləri və şəhərlər üzrə	<b>illik</b>	7 aprel
69.	“Təbii ehtiyatların mühafizəsi və səmərəli istifadəsinin əsas statistik göstəriciləri” adlı statistik bülleten	BHM	Ölkə, iqtisadi fəaliyyət növləri və inzibati rayonlar üzrə	<b>illik</b>	25 aprel



1	2	3	4	5	6
---	---	---	---	---	---

**Ərzaq təhlükəsizliyi və balansları statistikas**

1.	Emal müəssisələri və topdansatış ticarət təşkilatları tərəfindən alınmış kənd təsərrüfatı məhsulları (1-ərzaq)	Ərzaq təhlükəsizliyi və balansları statistikas	Ölkə, şəhər və rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 20-si
2.	Ərzaq məhsulları üzrə ilkin balanslar	Ərzaq təhlükəsizliyi və balansları statistikas	Ölkə üzrə	<b>illik</b>	30 yanvar
3.	Bitkiçilik məhsulları istehsalı və istifadəsi balansları (dənli və dənli paxlalılar-növlər üzrə, kartof, bütün növ tərəvəz, bostan məhsulları, günəbaxan, şəkər çuğunduru, bütün növ meyvələr və üzüm)	Ərzaq təhlükəsizliyi və balansları statistikas	Ölkə üzrə	<b>illik</b>	15 aprel
4.	Heyvandarlıq məhsulları istehsalı və istifadəsi balansları (bütün heyvan növləri üzrə kəsilmiş ət, quş əti, süd və süd məhsulları, yumurta, balıq və balıq məhsulları)	Ərzaq təhlükəsizliyi və balansları statistikas	Ölkə üzrə	<b>illik</b>	15 aprel
5.	Emal sahəsinin ərzaq məhsulları istehsalı və istifadəsi balansları (un, yarma, duz, yağlar-növlər üzrə, pendir, şəkər, çay)	Ərzaq təhlükəsizliyi və balansları statistikas	Ölkə üzrə	<b>illik</b>	15 aprel
6.	Əhalinin ət və ət məhsulları, yumurta, çörək məhsulları, kartof, tərəvəz və bostan məhsulları, meyvə və giləmeyvə (üzüm də daxil olmaqla), şəkər, bitki yağı, balıq və balıq məhsulları istehlakı; ümumi istehlak fondu, adambaşına istehlak, son hesablama	Ərzaq təhlükəsizliyi və balansları statistikas	Ölkə üzrə	<b>illik</b>	15 aprel

### Ticarət statistikas

Sıra N-si	İşin adı (məlumat mənbəyi - hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma proqramı	Dövriliyi	Son hazır olma tarixi
1	2	3	4	5	6

#### I Pərakəndə və topdansa- tış ticarət

1.	a) Ticarət fəaliyyəti (1-ticarət)	BHM	Ölkə, şəhər, ra- yonlar, iqtisadi fəaliyyət, mül- kiyyət və məhsul növləri üzrə	<b>illik</b>	19 mart
	b) Qeyri-mütəşəkkil tica- rət vasitəsilə satılan məh- sulların həcmnin hesab- lanması	Ticarət statis- tikası şöbəsi	Ölkə, şəhər və rayonlar üzrə	<b>aylıq, illik</b>	hesabat döv- ründən sonrakı ayın 5-i
2.	Malların istehsalı, satışı və xidmətlərin göstəril- məsi (1-istehsal (ticarət) <b>(seçmə qaydada)</b> )	BHM, Statistik məlumatların ETLTM-i	Ölkə, rayonlar, iqtisadi fəaliy- yət və mülkiy- yət növləri üzrə	<b>aylıq:</b> kiçik sahibkar- lıq subyektləri olmayan hüqu- qi şəxslər  <b>rüblük:</b> kiçik sahibkar- lıq subyekti olan hüquqi şəxslər üzrə (seçmə qay- dada)	hesabat döv- ründən sonrakı ayın 7-ci iş günü  hesabat döv- ründən sonra 30-cu gün
3.	Fiziki şəxslərin ticarət fəaliyyəti (1-ticarət (fiziki şəxs) <b>(seçmə qaydada)</b> )	BHM, Statistik məlumatların ETLTM-i	Ölkə, rayonlar, iqtisadi fəaliy- yət və məhsul növləri üzrə	<b>rüblük</b> (seçmə qaydada)	fevral, may, avqust aylarının 15-i, noyabr ayının 17-si
4.	İşçilərin sayı, hərəkəti və əmək haqqı (4-əmək) <b>(seçmə qaydada)</b>	BHM, Statistik məlumatların ETLTM-i	Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>aylıq:</b> kiçik sahib- karlıq sub- yektləri ol- mayan hü- quqi şəxslər	hesabat döv- ründən sonra 25-ci gün

1	2	3	4	5	6
		BHM	Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>rüblük:</b> kiçik sahibkarlıq subyektini olan hüquqi şəxslər üzrə (seçmə qaydada)	hesabat dövründən sonra 30-cu gün
5.	Əmək üzrə göstəricilər (1-əmək)	BHM	Ölkə, mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	16 aprel
6.	Müəssisənin (təşkilatın) istehsal fəaliyyəti və maliyyə nəticələri (1-müəssisə (rüblük))	BHM	Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri, regionlar üzrə	<b>rüblük</b> (IV rüb istisna olunmaqla, kiçik sahibkarlıq subyektini olmayan hüquqi şəxslər üzrə)	hesabat dövründən sonra 55-ci gün
7.	Müəssisənin (təşkilatın) istehsal fəaliyyəti, maliyyə nəticələri və əmlakı (1-müəssisə (illik))	BHM	Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri, regionlar üzrə	<b>illik</b>	16 may
8.	Müəssisələrdə informasiya və kommunikasiya texnologiyalarından istifadə (1-İKT (müəssisə))	BHM	Ölkə, iqtisadi fəaliyyət və rayonlar üzrə	<b>illik</b>	14 mart
9.	Müəssisənin innovasiya fəaliyyəti (2-innovasiya)	BHM	Ölkə, iqtisadi fəaliyyət və rayonlar üzrə	<b>illik</b>	29 aprel
<b>II Şəhər bazarlarında və yarmarkalarda ticarət</b>					
10.	Yarmarka və kənd təsərrüfatı məhsulları bazarları (1-bazar)	BHM	Şəhərlər, rayonlar və mülkiyyət növləri üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 17-si

1	2	3	4	5	6
11.	Yarmarka və kənd təsərrüfatı məhsulları bazarında malların satışı (2-bazar) ( <b>seçmə qaydada</b> )	Ticarət statistikasının şöbəsi, BHM, Statistik məlumatların ETLTM-i	Şəhərlər, rayonlar, mülkiyyət və məhsul növləri üzrə	<b>rüblük</b> (seçmə qaydada)	yanvar, aprel, iyul, oktyabr aylarının 7-si
12.	“Ticarət müəssisələrinin əsas göstəriciləri” adlı statistik bülleten	BHM	Ölkə, iqtisadi fəaliyyət, mülkiyyət və məhsul növləri üzrə	<b>aylıq</b>  <b>rüblük</b>	hər ayın 14-ü  hesabat dövründən sonra 35-ci gün
13.	Qeyri-neft məhsullarının ixracının və ixrac edilən qeyri-neft məhsullarının dinamikası	Ticarət statistikasının şöbəsi	Qeyri-neft məhsulları üzrə	<b>illik</b>	mart
14.	Elektron ticarətin təşkili ilə bağlı internet vasitəsi ilə həyata keçirilən qeyri-neft məhsullarının idxal və ixracı	Ticarət statistikasının şöbəsi	Qeyri-neft məhsulları üzrə	<b>illik</b>	mart
15.	Ticarət şəbəkələrində realizə olunmuş yerli, idxal və qeyri-neft məhsullarının həcmi və dinamikası	Ticarət statistikasının şöbəsi	Səhər və rayonlar üzrə	<b>illik</b>	mart
<b><u>Xarici ticarət statistikasını</u></b>					
1.	Azərbaycan Respublikası üzrə idxal və ixrac əməliyyatları (Dövlət Gömrük Komitəsinin məlumatı)	Ticarət statistikasının şöbəsi	Əsas məhsullar üçün, həmahəng edilmiş məhsul qrupları, əməliyyatların növləri üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
2.	Humanitar yardımın paylanması (1-HY)	BHM	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 30-cu gün
3.	İdxal və ixracın strukturunda istehlak (o cüm. ərzaq) mallarının, kapital yönümlü malların və aralıq istehlak məhsullarının bölgüsü (Dövlət Gömrük Komitəsinin məlumatı)	Ticarət statistikasının şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün

1	2	3	4	5	6
4.	Soyuducu avadanlıqların, süd emalı üçün avadanlıqların idxalı (Dövlət Gömrük Komitəsinin məlumatı)	Ticarət statistikasının şöbəsi	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 30-cu gün
5.	Azərbaycanın xarici ticarət əlaqələrinə dair statistik bülleten (Dövlət Gömrük Komitəsinin məlumatı)	Ticarət statistikasının şöbəsi	Ölkə, əmtəə və əməliyyatlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 35-ci gün
6.	Beynəlxalq HS mal təsnifatında əks olunmuş ayrı-ayrı mal kodlarına uyğun heyvan yemləri və heyvan yemlərində istifadə edilən məhsullar (Dövlət Gömrük Komitəsinin məlumatı)	Ticarət statistikasının şöbəsi	Əmtəələr üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 35-ci gün

### Qiymət statistikas

Sıra N-si	İşin adı (məlumat mənbəyi - hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma proqramı	Dövriliyi	Son hazır olma tarixi
1	2	3	4	5	6
1.	İstehlak qiymətləri indeksi (1-İQİ (ərzaq) 1-İQİ (qeyri-ərzaq) 1-İQİ (xidmət)	Qiymət statis- tikası şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat döv- ründən sonra- kı ayın 5-i
2.	Sənaye məhsullarının istehsalçı qiymətləri indeksi (1-SQ (istehsalçı)	Qiymət statis- tikası şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat döv- ründən sonra- kı ayın 8-i
3.	Satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi (1-KTQ (istehsalçı)	Qiymət statis- tikası şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat döv- ründən sonra- kı ayın 8-i
4.	Nəqliyyat, poçt və tele- kommunikasiya tarifləri- nin indeksi (1-tarif (dəniz), 1-tarif (aviasiya), 1-tarif (dəmir yolu), 1-tarif (boru kəməri qaz nəqli), 1-tarif (boru kəməri neft nəqli), 1-tarif (avtomobil), 1-rabitə (poçt), 1-rabitə (telekom- munikasiya), 1-rabitə (mobil)	Qiymət statis- tikası şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat döv- ründən sonra- kı ayın 8-i
5.	Tikinti işlərinin qiymət indeksləri (1-TQ (istehsalçı)	Qiymət statis- tikası şöbəsi	Ölkə üzrə	<b>rüblük</b>	hesabat döv- ründən sonra 35-ci gün
6.	İdxal və ixrac olunan mal- ların qiymət indeksləri (Dövlət Gömrük Komitə- sinin məlumatları əsasında)	Qiymət statis- tikası şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat döv- ründən sonra 35-ci gün

1	2	3	4	5	6
7.	Mənzil bazarında qiymət indeksi (1-mənzil)	Qiymət statistikasının şöbəsi	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 8-i
8.	Topdansatış qiymətləri indeksi (1-topdansatış qiymət)	Qiymət statistikasının şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 8-i
9.	İdxal malları və yerli mallar üzrə qiymət indekslərinin hesablanması	Qiymət statistikasının şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 5-i

### Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları

Sıra N-si	İşin adı (məlumat mənbəyi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma proqramı	Dövriliyi	Son hazır olma tarixi
1	2	3	4	5	6
1.	Bütün statistik müşahidələr üzrə statistika proseslərinin yazılması	Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsi, Aparatın şöbələri			14 mart
2.	Dövlət Statistika Komitəsinin respondentlərə düşən statistik yükün azaldılması ilə bağlı konsepsiyası	Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsi, BHM			27 iyun
3.	Keyfiyyətin idarə olunması sistemi sənədlərinin tətbiqi	Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsi			mütəmadi olaraq
4.	Elektron xidmətlərin genişləndirilməsi, onların keyfiyyətinin yüksəldilməsi və mobil rabitə vasitəsilə həyata keçirilməsi imkanlarının araşdırılması	Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsi, BHM			20 noyabr



## Məlumatların yayılması (nəşrlər)

Sıra N-si	İşin adı (məlumat mənbəyi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma programı	Dövriliyi	Son hazır olma tarixi
1	2	3	4	5	6
1.	Azərbaycanın statistik göstəriciləri	Məlumatların yayılması şöbəsi		<b>illik</b>	avqust
2.	Azərbaycan rəqəmlərdə	Məlumatların yayılması şöbəsi		<b>illik</b>	aprel
3.	Azərbaycan – faktlar və rəqəmlər (buklet)	Məlumatların yayılması şöbəsi		<b>illik</b>	aprel
4.	Azərbaycanın regionları	Məlumatların yayılması şöbəsi		<b>illik</b>	sentyabr
5.	Regionların sosial-iqtisadi inkişafı (2009-2013-cü illər)	Əmək statistikasına şöbəsi		<b>rüblük</b>	hesabat dövründən sonrakı 40-cı gün
6.	Yeni iş yerləri	Əmək statistikasına şöbəsi		<b>rüblük</b>	hesabat dövründən sonrakı 35-ci gün
7.	Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafı	Əmək statistikasına şöbəsi		<b>rüblük</b>	hesabat dövründən sonrakı 40-cı gün
8.	Azərbaycanın demoqrafik göstəriciləri	Əhali və gender statistikasına şöbəsi		<b>illik</b>	iyul
9.	Azərbaycanda qadınlar və kişilər	Əhali və gender statistikasına şöbəsi		<b>illik</b>	avqust
10.	Azərbaycanda uşaqlar	Əhali və gender statistikasına şöbəsi		<b>illik</b>	avqust
11.	Azərbaycan gəncləri	Əhali və gender statistikasına şöbəsi		<b>illik</b>	sentyabr
12.	Əmək bazarı	Əmək statistikasına şöbəsi		<b>illik</b>	avqust

1	2	3	4	5	6
13.	Dövlət qulluqçuları	Əmək statistikasısı şöbəsi		<b>illik</b>	iyun
14.	Azərbaycanın milli hesabları	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasısı şöbəsi		<b>illik</b>	dekabr
15.	Azərbaycanın sənayesi	Sənaye və tikinti statistikasısı şöbəsi		<b>illik</b>	avqust
16.	Azərbaycanda kiçik sahibkarlıq	Sənaye və tikinti statistikasısı şöbəsi		<b>illik</b>	oktyabr
17.	Azərbaycanın energetikasısı	Sənaye və tikinti statistikasısı şöbəsi		<b>illik</b>	avqust
18.	Azərbaycanda tikinti	Sənaye və tikinti statistikasısı şöbəsi		<b>illik</b>	iyul
19.	Azərbaycanın kənd təsərrüfatı	Kənd təsərrüfatı və ekologiya statistikasısı şöbəsi		<b>illik</b>	avqust
20.	Kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının əsas iqtisadi göstəriciləri	Kənd təsərrüfatı və ekologiya statistikasısı şöbəsi		<b>illik</b>	avqust
21.	Azərbaycanda ətraf mühit, meşəçilik, balıqçılıq və ovçuluq təsərrüfatları	Kənd təsərrüfatı və ekologiya statistikasısı şöbəsi		<b>illik</b>	avqust
22.	Azərbaycanda ticarət	Ticarət statistikasısı şöbəsi		<b>illik</b>	iyul
23.	Azərbaycanın xarici ticarəti	Ticarət statistikasısı şöbəsi		<b>illik</b>	iyul
24.	Azərbaycanda təhsil, elm və mədəniyyət	Xidmət statistikasısı şöbəsi		<b>illik</b>	iyul
25.	Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti	Xidmət statistikasısı şöbəsi		<b>illik</b>	iyul

.1	2	3	4	5	6
26.	Azərbaycanda cinayətkarlıq və hüquqpozmalar	Xidmət statistikasının şöbəsi		<b>illik</b>	iyun
27.	Azərbaycanda turizm	Xidmət statistikasının şöbəsi		<b>illik</b>	iyun
28.	Azərbaycanın nəqliyyatı	Xidmət statistikasının şöbəsi		<b>illik</b>	iyul
29.	Azərbaycanda telekommunikasiya və poçt	Xidmət statistikasının şöbəsi		<b>illik</b>	iyul
30.	Azərbaycanda informasiya cəmiyyəti	Xidmət statistikasının şöbəsi		<b>illik</b>	iyun
31.	Azərbaycanda qiymətlər	Qiymət statistikasının şöbəsi		<b>illik</b>	aprel

### Statistik vahidlərin Dövlət registri

Sıra N-si	İşin adı (məlumat mənbəyi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma proqramı	Dövriliyi	Son hazır olma tarixi
1	2	3	4	5	6
1.	Hüquqi şəxslərin məlumatlarının Statistik vahidlərin Dövlət registrinə daxil edilməsi (Vergilər Nazirliyinin məlumatları)	Statistika işlərinin əlaqələndirilməsi şöbəsi	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 7-si
2.	Seçmə üçün zəruri iqtisadi göstəricilərin yığılması	Statistika işlərinin əlaqələndirilməsi şöbəsi, yerli statistika orqanları	Ölkə üzrə	<b>illik</b>	3 iyun
3.	Statistik vahidlərin Dövlət registrinin aktuallaşdırılması	Statistika işlərinin əlaqələndirilməsi şöbəsi, yerli statistika orqanları	Ölkə, şəhər və rayonlar üzrə (qrafik üzrə)	<b>illik</b>	3 iyun
4.	Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin registrinin aparılması (Vergilər Nazirliyinin məlumatları)	Statistika işlərinin əlaqələndirilməsi şöbəsi	Ölkə və cinslər üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 7-si
5.	Ailə kəndli təsərrüfatlarının statistik registrinin aparılması (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbələrinin məlumatları) və aktuallaşdırılması	Statistika işlərinin əlaqələndirilməsi şöbəsi, yerli statistika orqanları	Ölkə və rayonlar üzrə	müntəzəm olaraq	3 iyun
6.	Hüquqi şəxslərin yeni yaranmış nümayəndəlik və filialları haqqında məlumatların Statistik vahidlərin Dövlət registrinə daxil edilməsi	Statistika işlərinin əlaqələndirilməsi şöbəsi, yerli statistika orqanları	Ölkə və rayonlar üzrə	müntəzəm olaraq	məlumatlar daxil olduqda
7.	Fərdi sahibkar (fiziki şəxs) qadınların sayı, məşğul olduqları sahələr	Statistika işlərinin əlaqələndirilməsi şöbəsi	Ölkə üzrə	illik	15 yanvar

1	2	3	4	5	6
8.	İnkişaf Konsepsiyasının həyata keçirilməsi üzrə görülmüş işlər	Statistika işlərinin əlaqələndirilməsi şöbəsi		illik	

## MÜNDƏRİCAT

<b>Milli hesablar və makroiqtisadi göstəricilər statistikasını.....</b>	<b>3</b>
Maliyyə və bank statistikasını.....	6
<b>Əhali və gender statistikasını.....</b>	<b>11</b>
<b>Xidmət statistikasını.....</b>	<b>15</b>
Səhiyyə, sosial təminat və idman statistikasını.....	17
Təhsil, elm və mədəniyyət statistikasını.....	19
Hüquqpozmalar statistikasını.....	23
Mənzil şəraiti statistikasını.....	26
Nəqliyyat statistikasını.....	27
Rabitə statistikasını.....	30
Turizm və iaşə statistikasını.....	31
<b>Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikasını.....</b>	<b>32</b>
<b>Əmək statistikasını.....</b>	<b>33</b>
Regionların sosial-iqtisadi inkişafı statistikasını.....	37
<b>Sənaye statistikasını.....</b>	<b>38</b>
Energetika statistikasını.....	41
Tikinti statistikasını.....	43
<b>Kənd təsərrüfatı, ekologiya, meşə və ovçuluq (balıqçılıq) statistikasını.....</b>	<b>47</b>
Kənd təsərrüfatı statistikasını.....	47
Ekologiya, meşə və ovçuluq (balıqçılıq) statistikasını.....	53
Ərzaq təhlükəsizliyi və balansları statistikasını.....	57
<b>Ticarət statistikasını.....</b>	<b>58</b>
Xarici ticarət statistikasını.....	60
<b>Qiymət statistikasını.....</b>	<b>62</b>
<b>Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları.....</b>	<b>64</b>
<b>Məlumatların yayılması (nəşrlər).....</b>	<b>65</b>
<b>Statistik vahidlərin Dövlət registri.....</b>	<b>68</b>